


Mastercard® Avrupa İmtiyazları Portfeli 2020





Mastercard Avropa İmtiyazları Portfeli inkişafın iki əsas sahəsinə bölünərək Mastercard kartı sahibləri üçün mövcud olan bir sıra ticarət təkliflərini təqdim edir. Portfel il ərzində mövcud olan çoxsaylı kart məhsulları və bazarlara **təkmilləşmələr, endirimlər, mənfəətlər** və **təcrübələr** gətirir:

Səyahət təklifləri

Otellər, avtomobil icarəsi və gedilən yerdə alış-veriş daxil olmaqla, bir neçə kateqoriyaya bölünərək bu təkliflər beynəlxalq zəngin səyahətçiləri cəlb etmək üçün faktiki şəkildə istifadə edilə bilər. Onlar əsas səyahət dəhlizləri çərçivəsində beynəlxalq kampaniyalarda, xüsusən də mövsümi səyahət dövrlərində xərc və kart seçimini idarə etmək üçün təbliğ oluna bilər.

E-ticarət təklifləri

Onlayn alış-verişin artması ilə e-ticarət əməliyyatlarının həyata keçirilməsindən faydalanmaq və saxlanılan kart təfərrüatları kampaniyaları vasitəsilə kartın "yapışqanlığını" yaratmaq fürsəti var. Artıq bu hədəfləri dəstəkləmək üçün bir neçə elektron ticarət təklifi əldə edilmişdir və Avropa İmtiyazları Proqramı üçün yeni bir diqqət mərkəzi olmağa davam edəcəkdir.



Bazarlar və emitentlər üçün mənfəətlər və onlardan maksimal dərəcədə yararlanmaq haqqında



Avropa İmtiyazları Portfelindən maksimal dərəcədə yararlanmaqla, siz kart sahibinin iştirakı və Mastercard məhsullarından məlumatlı olmasını təmin etmək üçün cəlbedici təkliflər yarada bilərsiniz.

Faydalar

- Əməliyyatların aparılması və kartın pul kisəsinin görünən hissəsində olması
- Saxlanılan kart təfərrüatları ilə xərcləmək
- Kartın üstünlüyünü və brend sevgisini artırmaq
- Kart sahibinin məmnuniyyəti və sadıqlığını artırmaq

Təklifləri təşviq etmək haqqında

Hər təklif üçün kart sahiblərinin ödəniş məlumatları ilə yanaşı, bazar, kart məhsulu və tarixin etibarlılığını əks etdirən bir sıra təklif səhifələrini tapa bilərsiniz.

- Hər təklif üçün bütün Şərtlər və Qaydalar təqdim olunur. Məhdud nüsxə yerinin tətbiq olunduğu kampaniyalarda istifadə üçün Şablon [Səyahət](#) və [E-ticarət](#) yığcam şərtləri və qaydaları daxil edilmişdir.
- Hər bir təklif üçün marketing aktivləri mövcuddur, bizimlə mastercard.privileges@biggroup.co.uk səhifəsində əlaqə saxlamağınız xahiş olunur.

Tələblər


Bütün ticarət marketingi kampaniyalarının təsdiqlənməsi **məcburidir** :

- Yığcam kampaniya xülasəsini, o cümlədən; kanal üzrə kampaniyanın çatdırılması, hədəf auditoriya, kanallar və kampaniya tarixlərini paylaşmağınız xahiş olunur. Hansı aktivlərdən maksimum yararlanmaq istədiyinizi bilməklə, müvafiq olaraq təkliflərə edilən yeniləmələr, vaxtlarının uzadılması və ya başa çatma vaxtları barədə sizi vaxtı-vaxtında məlumat verə bilərik.
- Bütün **kampaniya aktivləri təsdiq tələb edir**, kampaniya aktivlərini mastercard.privileges@biggroup.co.uk səhifəsinə göndərməyiniz xahiş olunur (təsdiq üçün minimum **5 gün** tələb olunur).
- Lazım gəldikdə xərclərin yüksəlişini izləməyiniz xahiş olunur. Kampaniya ilə bağlı nümunələrə [burada](#) Bölmə Birde baxa bilərsiniz.



İkinci bölüm

2020 Ticaret Teklifleri



Səyahət Təklifləri

Hotels.com

Hertz

AVIS®

Disneyland
Paris

Oberoi
HOTELS & RESORTS

Preferred
HOTELS & RESORTS

enterprise

Heathrow
Express

VIP
Heathrow

THE
BICESTER VILLAGE
SHOPPING COLLECTION™

E-ticarət Təklifləri

FARFETCH

YOOX
SHOP FASHION / DESIGN+ART

THE HUT™

lookfantastic

zavvi®

MYPROTEIN
FUEL YOUR AMBITION

IWOOT™

allsole

MANKIND

Təkliflə bağlı təfərrüatlara keçmək üçün loqonun üzərinə
klikləyin.



Kartın Uyğunluğu

Təklif 1

1

Təklif 2

2

		Mastercard debet kartı					Mastercard kredit kartı							
TİCARƏT ŞİRKƏTİ	PRE-PAID	MAESTRO	BUSINESS	STANDARD	PLATINUM	WORLD	WORLD ELITE	BUSINESS	STANDARD	GOLD	PLATINUM	WORLD	WORLD BLACK	WORLD ELITE
AVIS	1							•		•	•	•		
	2												•	•
THE BICESTER VILLAGE SHOPPING COLLECTION	1	•	•	•					•	•				
	2				•	•	•				•	•	•	•
Disneyland Paris	•	•	•	•	•	•	•	•	•	•	•	•	•	•
Enterprise								•		•	•	•	•	•
FARFETCH					•	•	•	•		•	•	•	•	•
Heathrow Express	•	•	•	•	•	•	•	•	•	•	•	•	•	•

© 2019 Mastercard. Proprietary and Confidential



Kartın Uyğunluğu

Təklif 1

1

Təklif 2

2

			Mastercard debet kartı					Mastercard kredit kartı						
TİCARƏT ŞİRKƏTİ	PRE-PAID	MAESTRO	BUSINESS	STANDARD	PLATINUM	WORLD	WORLD ELITE	BUSINESS	STANDARD	GOLD	PLATINUM	WORLD	WORLD BLACK	WORLD ELITE
						•	•					•	•	•
	1		•		•	•	•	•	•	•				
	2							•		•	•	•	•	•
		•	•	•	•	•	•	•	•	•	•	•	•	•
							•							•
	1	•		•					•	•				
	2				•	•	•				•	•	•	•

all.sole

IWOOT

lookfantastic

MANKIND

MYPROTEIN
FUEL YOUR AMBITION

THE HUT

YOOX
SHOP FASHION / DESIGN-ART

zavvi

Bütün bu e-ticarət təklifləri Mastercard-ın bütün Prepaid (Öncədən ödəmə), Maestro, Debet və Kredit kartı (o cümlədən, Biznes) növlərinə aid edilir.

Bazarın uyğunluğu

	AVROPA	RUSİYA	ASIYA-SAKIT OKEAN	ORTA ŞƏRQ VƏ AFRİKA	GLOBAL	İSTİSNA EDİLƏN ÖLKƏLƏR
AVIS THE BICESTER VILLAGE SHOPPING COLLECTION™	•	•				
Disneyland Paris	•	•	•	•		
enterprise	•					
Heathrow Express	•					
I Hertz	•	•	•	•	•	
Hertz	•	•	•	•	•	
Hotels.com	•	•		•		
Hotel	•					
Preferred Hotels & Resorts	•	•	•	•	•	
all.sole	•	•	•	•	•	
FARFETCH	•	•	•	•	•	
IWOOT™	•		•	•	•	KZ, BY, AM, KG BR, CH & HK
lookfantastic	•	•	•	•	•	
MANKIND	•	•	•	•	•	
MYPROTEIN FUEL YOUR AMBITION	•	•	•	•	•	
THE HUT™	•	•	•	•	•	
YOOX	•	•	•	•	•	
zavvi	•		•	•	•	
	•	•	•	•	•	



İkinci bölmə (A)

Səyahət təklifləri



Təklif 1: Bütün Hertz bronlarına 10%-ə qədər endirim. Bundan əlavə, sürətli və asan avtomobil icarələrindən yararlanmaq üçün Hertz Gold Plus Rewards-a qoşulun.



Etibarlılıq müddəti:

2020-ci ilin 31 dekabrına kimi etibarlıdır



Kart sahibinin uyğunluğu:

Debet (yalnız öncədən ödəmə), və Standard kart sahibləri



Təklifin əlçatanlığı:

147 ölkənin 8 500-dən çox yerində bütün qlobal icarə bronları



Bazarın uyğunluğu:

Avropa, Rusiya, Orta Şərq və Afrikada yaşayan və bu ölkələrdə kartı alan kart sahibləri üçün əlçatandır



Kart sahibləri təklifi necə aktivləşdirə bilər:

www.hertz-europe.com/mastercard



Proqramın təsviri

Hertz ilə bütün avtomobil icarəsi bronlarına 10% endirim əldə edin, bununla yanaşı, Hertz Gold Plus Rewards üzvlük proqramına pulsuz üzv olun və aşağıdakı üstünlükləri əldə edin:

- Üzvlük haqqı yoxdur
- Dünyanın ən intensiv gediş-gəlişi olan 50-dən çox hava limanında növbələr və qeydiyyat piştaxtalarından ötürüb keçmək
- Sürətli rezervasiyalar, götürmələr və qaytarmalar
- Ödənişsiz əlavə sürücü (həyat yoldaşı və ya ailə üzvü)
- Bütün dünya üzrə pulsuz avtomobil icarəsi günləri üçün Gold Plus Rewards® Xalları qazanın
- Uşaq oturmaqlarına 25% endirim



Şərtlər və qaydalar

Tam təfərrüatlar və əməl olunmalı şərtlər və qaydalar

Endirim qənaətləri

1. Hertz Gold Plus Rewards® üzvlüyü ilə əlaqəli üstünlükləri əldə etmək üçün Gold üzvlük nömrəsi rezervasiya edilən zaman göstərilməlidir.
2. Mastercard Kartı sahibi Gold Plus Reward-a üzv olduqda və ya müvafiq CDP ilə əlaqəli olduqda ən yaxşı satış məzənnələrindən 10%-ə qədər endirim göstəriləcəkdir.
3. Bron edildiyi zaman ən yaxşı dərc olunan pərakəndə satış məzənnələrinə endirim (Xüsusi təkliflər istisna olmaqla).
4. Endirim zamana, məsafəyə və əsas məzənnə haqqına daxil edilə bilən bütün məcburi sığortalara və azadolmalara aiddir.
5. Bron edərkən öncədən ödəmə məzənnələri vətəndaşı olduğunuz ölkənin öz valyutası (məsələn, İngiltərədən bron edərkən funt-sterlinq), öncədən ödəməsi olmayan məzənnələr isə yerli valyutada göstəriləcəkdir.
6. EMEA (Avropa, Yaxı Şərq və Afrika) xaricindəki bütün icarələr Avropaya yola düşməzdən əvvəl bron edilməlidir.
7. İcarəçilər Hertz icarə müqavilələrinin şərtlər və qaydalarına uyğun olaraq bütün Hertz keyfiyyətlərinə, standartlarına və tələblərinə cavab verməlidirlər. Tam təfərrüatlar üçün www.hertz-europe.com səhifəsinə daxil olun.
8. Asudə şəxslər üçün minimum icarə yaşı 23 yaşıdır.
9. Çatdırılma və ya gəlib götürmə mövcud deyil.
10. Yanacaq xərcləri standartdır.
11. Məzənnələr təklif və tələbə görə il ərzində dəyişir.
12. «Heç bir fəaliyyəti» olmayan şəxslər üçün ödənişlər geri qaytarılmır.
13. Avtomobili götürən zaman səlahiyyətli icarəçinin etibarlı kredit kartı və sürücülük vəsiqəsi olmalıdır.
14. Avtomobil yalnız icarəçi və ya Hertz tərəfindən icazə verilən və İcarə Qeydinə əlavə edilmiş başqa bir şəxs tərəfindən idarə olunmalıdır.

Təklif 2: Təkmilləşdirmələr və bütün icarələr üzrə 15% endirim əldə etmək üçün Hertz Gold Plus Rewards-a qoşulun. Premium kart sahibləri üçün pulsuz təkmilləşdirmələr



Etibarlılıq müddəti:

2020-ci ilin 31 dekabrına kimi etibarlıdır



Kart sahibinin uyğunluğu:

Gold, Platinum, World, World Black Edition, World Elite və Business kredit kartı sahibləri



Təklifin əlçatanlığı:

147 ölkənin 8 500-dən çox yerində bütün qlobal icarə bronları



Bazarın uyğunluğu:

Avropa, Rusiya, Orta Şərq və Afrikada yaşayan və bu ölkələrdə kartı alan kart sahibləri üçün əlçatandır



Kart sahibləri təklifi necə aktivləşdirə bilər:

Qeydiyyat tələb olunur, Şərtlər və Qaydalarda verilən xüsusi göstərişlərə əməl etməyiniz xahiş olunur



Proqramın təsviri

Premium Mastercard kart sahibləri prestijli Hertz Gold Plus Rewards proqramına qoşula bilərlər. Mastercard-ın Hertz ilə tərəfdaşlığı sayəsində aşağıdakı üstünlüklərdən yararlanı bilərsiniz:

- Bron edilən hər avtomobil üçün 15%-ə qədər endirim
- Aksiyada iştirak edən yerlərdə pulsuz bir avtomobil sinfi təkmilləşdirməsi (əlçatan olub-olmamaqla tənzimlənir)
- Qeydiyyat zamanı 900-ə qədər Gold Plus Rewards bonus xalları qazanın
- Ödənişsiz əlavə sürücü (həyat yoldaşı və ya ailə üzvü)
- Dünyanın ən intensiv gediş-gəlişi olan 50-dən çox hava limanında növbələr və qeydiyyat piştaxtalarından ötür keçmək
- Sürətli rezervasiyalar, götürmələr və qaytarmalar
- Bütün dünya üzrə pulsuz avtomobil icarəsi günləri üçün Gold Plus Rewards® Xalları qazanın
- Uşaq oturmaqlarına 25% endirim



Şərtlər və qaydalar

Tam təfərrüatlar və əməl olunmalı şərtlər və qaydalar.

Kart sahibi üçün şərtlər və qaydalar bron URL-lərinə yerləşdirilib

Gold Plus Rewards

Hertz Gold Plus Rewards® Premium Klubunda təchizatçının iştirakı:

Hər bron zamanı bir sinif təkmilləşdirmə (mövcud olub-olmamaqla tənzimlənir)

- Gold Plus Reward üzvləri üçün pulsuz əlavə sürücü
- Pulsuz icarə günü üçün etibarlı bonus xalları

Mastercard Məhsulu	Zəmanətli endirim	Bonus xalları	Avtomobilin təkmilləşdirilməsi ilə bağlı talonu bu səhifələrdən əldə etmək olar
World Elite™ Mastercard® (Inc. 'Black Edition')	15%-ə qədər endirim	900 Gold Plus Reward Xalları	www.hertz-europe.com/worldelite
World Mastercard®	15%-ə qədər endirim		http://www.hertz.com/mc/world
Platinum Mastercard®	10%-ə qədər endirim	700 Gold Plus Reward Xalları	www.hertz.com/mc/platinum
Gold Mastercard®	10%-ə qədər endirim	500 Gold Plus Reward Xalları	www.hertz.com/mc/gold
Mastercard Business Card®	10%-ə qədər endirim		www.hertz.com/mc/sb

Addım 1: Kart sahibi Hertz Gold Plus Rewards keçidində qeydiyyatdan keçir. Hər bir kart sahibi yalnız bir dəfə qeydiyyatdan keçə bilər. Aşağıdakı CDP-lər avtomatik proqramlaşdırılır: World Elite Mastercard (795089), World Mastercard (795090), Platinum Mastercard (795093), Gold Mastercard (795094) və Mastercard Business Card (795092)

Addım 2: Kluba qoşulmaq üçün qeydiyyatdan keçdikdən sonra kart sahibləri unikal üzlük nömrəsi ilə e-poçt məktubu şəklində təsdiq alırlar və onlar üzlük kartlarını çap edə bilərlər

Addım 3: Yuxarıdakı keçiddən istifadə etməklə, rezervasiyalar edin, üzlük nömrənizi daxil edin və təkmilləşdirmə talonunu çap edin

Addım 4: Avtomobili götürən zaman Hertz Qeydiyyat Masasına üzlük nömrənizi və Gold üzlük kartınızı təqdim edin

Əsas şərtlər

1. Üzvlər Hertz Gold Plus Rewards®-da uğurla qeydiyyatdan keçdikdən və ilk icarələrini tamamladıqdan sonra Gold Plus Rewards Bonus Xalları üzvün hesabına əlavə olunacaqdır.
2. Bonus xalları kart sahiblərinin hər icarədə qazana bildiyi əsas xallara əlavə olunur. Aksiya iştirak edən Hertz ölkələrində mövcud olub-olmaması ilə tənzimlənir.
3. Kart sahibləri icarəyə verilən avtomobili götürən zaman Hertz nümayəndəsinə avtomobili təkmilləşdirmə talonunu təqdim etməlidirlər
4. Birbaşa Hertz Ofisinin Qeydiyyat Ofisində bron etmək qərarına gələn kart sahibləri üçün unutmayın ki, hər Hertz Ofisinin Qeydiyyat Masasının fərqli Mastercard kartlarını tanıması mümkün olmur
5. Təklif Hertz standart icarə seçimi meyarları və Hertz-in icarə üçün standart şərtləri və qaydalarına razılaşmaqla tənzimlənir – tam təfərrüatlar üçün www.hertz-europe.com veb saytına daxil olun
6. Ödənişsiz Hertz üzvlüyü 24 ay müddətində etibarlıdır, bundan sonra icarə etməyən üzvlər qeyri-aktiv ediləcəkdir
7. Təklif yalnız YENİ Hertz Gold Plus Rewards üzvlərinə verilir, mövcud üzvlər Mastercard Avtomobil İcarəsi Güzəştləri imtiyazları tələblərinə uyğun deyil
8. Hertz-in fəaliyyət göstərdiyi konkret yerin təfərrüatlarına [burada](#) baxmaq olar

Təklif 1: Disneyland® Paris-in görməli yerləri və səsləri ilə tanışlıq turu götürün

Təklif 2: Disney® Park Theatre-də Mastercard kartı sahibləri üçün üstün tutulan oturacaq



Etibarlılıq müddəti:

2023-cü ilin 30 aprelinə kimi etibarlıdır



Kart sahibinin uyğunluğu:

Prepaid, Debet, Maestro, Standard, Gold, Platinum, World, World Black Edition, World Elite və Business kartı sahibləri



Təklifin əlçatanlığı:

Disneyland® Paris-də



Bazarın uyğunluğu:

Avropada yaşayan və Avropa ölkələrində kartı alan kart sahibləri üçün əlçatandır, şərtlər və qaydalarda verilən məhdudiyyətlərlə tənzimlənir



Kart sahibləri təklifi necə aktivləşdirir:

Təklif 1: City Hall (Disneyland® Park) və ya Studio Services-də (Walt Disney Studios® Park) bron edin və Mastercard® kartınızla ödəniş edin

Təklif 2: City Hall və ya Studio Services-də Mastercard kartından istifadənin mümkün olub-olmadığını yoxlayın və talonunuzu almaq üçün Mastercard-ınızı təqdim edin. Nümayiş başlamazdan ən azı 30 dəqiqə əvvəl teatrdakı aktyora üstünlük verdiyiniz oturacaq talonunu təqdim edin



Proqramın təsviri Təklif 1

Disney® Parklarını bu qədər sehrli edən sirləri bölüşəcək bələdçi ilə inanılmaz bir kəşfə başlayın. Səyahətinizdə Walt-un nədən ilhamlandığını, niyə müəyyən mövzular seçdiyini və onun təxəyyülünün bu gün həyatda necə canlandığı haqqında öyrənəcəksiniz.

Tanışlıq turu: Bələdçi ilə 2 saatlıq tur (maksimum 10 iştirakçı). Mastercard kartının sahibləri eksklüziv olaraq tur paketin bir hissəsi kimi bir atraksiona birbaşa çıxış və bir nümayiş üçün üstünlük verdiyi oturacaq əldə edəcəkdir.

VIP Tur: Fərdi bələdçi, eksklüziv yardım (restoran rezervasiyası kimi) və hər iki Disney parkında atraksionlara birbaşa çıxışla 5 saatlıq tur (maksimum 10 iştirakçı). Mastercard kartının sahiblərinə VIP paketini aldıkları zaman əlavə bir saat təklif olunacaqdır.

Bron zamanı qiymət və mümkünlük yoxlanılmalıdır. Turla bağlı əlavə məlumatı [burada](#) ala bilərsiniz.



Proqramın təsviri Təklif 2

Disneyland® Paris-ə səfər etdikləri zaman Mastercard kartının sahiblərinə Disney® Parklarında seçilmiş teatrlarda üstünlük verdikləri oturacaq almaq səlahiyyəti verilir.

Bir kart sahibi və ən azı biri böyük olmaqla onu müşayiət edən dörd nəfər üçün etibarlıdır. Mövcud olub-olmamaqla tənzimlənir. Bir gündə, bir kart sahibi üçün bir rezervasiya.



Şərtlər və qaydalar

Nümayişə bağlı ətraflı məlumat üçün bron zamanı məkanın özü ilə əlaqə yaradın. Tam təfərrüatlar və əməl olunmalı şərtlər və qaydalar.

VIP və Tanışlıq Turu

Təklif etibarlı Mastercard® əvvəlcədən ödəmə, debet və ya kredit kartı ilə ödəniş tələb edir.

1. VIP və ya Tanışlıq Turu günü yalnız Mastercard® kart sahibləri üçün etibarlıdır. Bu təklifi bron edən kart sahiblərinin ən azı 18 yaşları olmalıdır. Qeyd edək ki, tur təkmilləşdirmələri "Tower of Terrors" (Terrorlar Qalası) turu üçün etibarlı deyil.
2. Korporativ kartla ödəniş kart emitenti tərəfindən təyin edilmiş şərtlərlə tənzimlənir. Foto identifikatoru tələb oluna bilər.
3. **VIP Fərdi Turu:** bir kart sahibi və iştirakçılar arasında ən azı bir böyük olmaqla, maksimum 9 müşayiət edən insan (maksimum 10 nəfər) üçün etibarlıdır. Tura bir saat əlavə verilir və bu bir saat da turun keçirildiyi gün ardıcıl olur.
4. **Tanışlıq Turu:** bir kart sahibi və iştirakçılar arasında ən azı bir böyük olmaqla, maksimum 4 müşayiət edən insan üçün etibarlıdır. Bu, fərdi tur deyil. Bura atraksiona birbaşa çıxış və səfər günü mövcud olub-olmamasından asılı olaraq nümayişin pulsuz bronu daxildir.
5. VIP və ya Tanışlıq Turu günü Disney® Parklarına giriş üçün hər bir şəxs üçün etibarlı biletdən tələb olunur.
6. Saatin artırılması, atraksiona birbaşa çıxış və teatr üçün oturmaqın rezervasiyası kimi pulsuz imtiyazları başqasına satmaq, ötürmək, qaytarmaq və ya dəyişdirmək olmaz.
7. Xərclər və VIP və Tanışlıq Turlarının şərtləri ilə bağlı Disneyland® Paris-in məsul personalından məlumat ala bilərsiniz.

Seçilən Nümayiş Oturacağı

Ziyarət günü yalnız Mastercard® kartı sahibləri üçün pulsuz xidmət. Bunun mümkünlüyü gəliş gününə uyğun nəzərə alınır.

1. Bütün etibarlı, nominativ Mastercard® debiet və ya kredit kartlarına aid edilir. Kart sahibinin ən azı 18 yaşı olmalıdır.
2. Foto identifikatoru tələb oluna bilər. İştirakçıların ziyarət günü Disney® Parklarına giriş üçün etibarlı bileti olmalıdır. Bir kart sahibi və iştirakçılar arasında ən azı bir böyük iştirak etməklə, maksimum 4 müşayiət edən insan üçün etibarlıdır.
3. Bir rezervasiya bir gündə bir kart sahibi üçün mümkündür.
4. Rezervasiyaları nümayiş başlamazdan ən azı 1 saat əvvəl etmək olur. Hər bir iştirakçı talon formasında bron təsdiqi alacaqdır. İştirakçılar nümayiş başlamazdan 30 dəqiqə əvvəl gəlməlidirlər.
5. Yerlər nümayiş başlamazdan 10 dəqiqə əvvəl istifadəyə veriləcəkdir. Rezervasiya oturmaqlara təminat verir, lakin prioritetli müraciət imkanı vermir.
6. Talonları başqasına satmaq, ötürmək və ya geri qaytarmaq olmur, itdikdə və ya oğurlandıqda əvəzlənə bilməz. Oturmaqların gündəlik ayrılması mümkünlüklə tənzimlənir.
7. Nümayiş vaxtları və məkanları bildiriş verilmədən dəyişdirilə, təxirə salına və ya ləğv oluna bilər. Yeni məlumatı məkanla əlaqə saxlayaraq ala bilərsiniz.

AVIS® Təklif 1: Bir sıra imtiyazlar və eksklüziv Mastercard endirimləri üçün Avis Preferred-ə qoşulun



Etibarlılıq müddəti:

Əlavə bildiriş verilməyəne kimi etibarlıdır



Kart sahibinin uyğunluğu:

Gold, Platinum, World və Business kredit kartı sahibləri



Təklifin əlçatanlığı:

Avropa Regionu, Rusiya, ABŞ, Orta Şərq, Afrika, Asiya, Avstraliya və Yeni Zelandiya daxilində edilən avtomobil icarələrinə aiddir



Bazarın uyğunluğu:

Avropa və Rusiyada yaşayan və bu ölkələrdə kartı alan kart sahibləri üçün əlçatandır



Kart sahibləri təklifi necə aktivləşdirir:

Bu təklifi qeydiyyatdan keçirməklə bağlı şərtlər və qaydalara istinad etməyiniz xahiş olunur



Programın təsviri:

Mastercard Avis Global miqyasda tərəfdaşlıq üzrə danışıqlar apararaq, bütün Premium və Business kart sahiblərinə avtomobil icarəsi ilə bağlı təkmilləşdirmələr, endirimlər və digər üstün imtiyazlar təklif edir. Kart sahibləri iki illik təkrarlanan üzlük müddəti üçün PULSUZ üzlük ilə Avis Preferred (Avis Seçilən) programına qoşula bilərlər.

Avis Preferred programına pulsuz üzlük ilə kart sahibləri hər rezervasiyada avtomobil təkmilləşdirməsi (mövcud olub-olmamaqdan asılıdır) və aşağıdakı endirimlərdən yararlanı bilərlər:

Kartın növü	Sabit endirim	Bu endirimə qədər
	Əvvəlcədən ödəmə tarifləri	Standart tariflər
World Mastercard®	10-20%	20%
Platinum Mastercard®	5-10%	20%
Gold Mastercard®	5-10%	20%
Mastercard® Business Card	5-10%	20%

Endirimlər bron yerindən asılı olaraq dəyişir, əlavə məlumatlar üçün şərtləri yoxlayın. Bu təklif kart sahiblərini müştəri xidməti, rahatlığı və sadıqlığı üçün dünyanın aparıcı markalarından biri ilə eyni yola qoyur.



Şərtlər və qaydalar

Tam təfərrüatlar və əməl olunmalı şərtlər və qaydalar, bunlar Fransa üçün fərqlidir



AVIS® Təklif 1: Şərtlər və qaydalar

Kart sahibləri Avis Preferred (Avis Seçilən) üçün əlavə üzlük, hər bir bron ilə avtomobil təkmilləşdirməsi (mövcud olub-olmamaqla tənzimlənir) və aşağıdakı endirimləri əldə edirlər:

Mastercard kartı növü	EMEA xaricində		ABŞ daxilində		Avstraliya daxilində		Yeni Zelandiya daxilində	
	Parakəndə satış məzənnələri (sabit endirim)	Standart məzənnələr (göstərilən faizdəki endirim)	Parakəndə satış məzənnələri (sabit endirim)	Standart məzənnələr (göstərilən faizdəki endirim)	Parakəndə satış məzənnələri (sabit endirim)	Standart məzənnələr (göstərilən faizdəki endirim)	Parakəndə satış məzənnələri (sabit endirim)	Standart məzənnələr (göstərilən faizdəki endirim)
World	10%	20%	10%	20%	10%	20%	20%	20%
Platinum	10%	20%	10%	20%	5%	20%	10%	20%
Gold	10%	20%	5%	20%	5%	20%	10%	20%
Business	10%	20%	5%	20%	5%	20%	10%	20%

EMEA regionları Avropa, Orta Şərq, Afrika və Asiyadır. ABŞ regionları yalnız Şimali Amerika və Kanada bronları üçündür.

Endirimlər icarələrin kart sahiblərinin yaşadığı yerlə eyni ölkədə baş verən yerli icarələrə daxil edilmir

Kart sahibləri üçün əsas şərtlər

- Təklif Mastercard-ın Avropa bölgəsində (Rusiya da daxil olmaqla) yerləşən bazarlardan istifadə edən bütün kart sahibləri üçün etibarlıdır
- Əlavə AVIS Preferred üzlüyü iki il davam edir (iki illik müddətdə bir avtomobil icarəsi edən kart sahibinə aiddir). Əgər iki illik müddətdə heç bir icarə edilməzsə, əlavə üzlük dayandırılacaqdır.
- Endirim və təkmilləşdirmənin mövcud olub-olmaması vaxt və tarifi millətlə məsafə hissəsinə aid edilir. Endirim hava limanı rüsumu və avtomobil lisenziyası kimi hər hansı xidməti xərclərə şamil edilmir. İcarə piştaxtasında alınan hər hansı əlavə əşyalar (məsələn: əlavə sigortalar, uşaq oturmaqları, GPS və s.) endirimə aid edilmir.
- Tətbiq olunan endirimlə bağlı təklifləri əldə etmək üçün kart sahibləri Avis veb saytında bronlar edən zaman Avis Preferred üzvü kimi daxil olmalı, yaxud telefonla bron zamanı Avis Preferred nömrələrini təqdim etməlidirlər. Təkliflər Avis standart icarə seçimi meyarları və icarə üçün standart şərtlər və qaydalarla tənzimlənir. Tam təfərrüatlar üçün yerli Avis veb saytına daxil olun.
- Endirimlər mövcud olub-olmamasından asılı olaraq bron və avtomobil təkmilləşdirmələrinə avtomatik tətbiq olunur. 24 saat əvvəl bron tələb olunur. Qeyd edək ki, bildirilən endirimlər bütün dövrlərdə bütün yerlərdə mövcud olmaya bilər.
- Avtomobili götürən zaman kart sahibləri avtomobil təkmilləşməsinə sorğulamaqla, Avis Preferred üzlüyü nömrəsini və ya üzlük kartını Avis Ofisinin Qeydiyyat Masasına təqdim etməlidirlər
- Avis Preferred üzlüyü standart şərtlər və qaydalarla tənzimlənir. Təfərrüatlar üçün yerli Avis veb saytına istinad edin.

Fransız kart sahibləri Avis Preferred üçün əlavə üzlük və EMEA, ABŞ, Avstraliya və Yeni Zelandiyada bütün bronlar üçün davamlı endirim tarifi əldə edir:

Mastercard kartı növü (Fransa)	Sabit endirim	Maksimum endirim
	Retail rates	Standard rates
World, Platinum, Gold & Business	9%	20%

Qeydiyyat

Kart sahibləri 3 asan addımda (Yalnız yeni üzvlər) Avis Preferred üstünlüklərinə daxil ola bilərlər.

Addım 1: «Boş» seçməklə və müvafiq kampaniya kodunu aşağı daxil etməklə, www.avispreferred.eu veb saytında qeydiyyatdan keçin. Hər bir kart sahibi yalnız bir dəfə qeydiyyatdan keçə bilər. Qeyd edək ki, bunu hər hansı başqa kampaniya ilə birgə istifadə etmək olmaz

Daha sonra kart sahibi aşağıdakı səhifədə aşağı açılan «Üzlük səviyyəsi» qutusundan kart növünü seçməklə qeydiyyat formasını tamamlayır. Qeydiyyat prosesi zamanı kart sahiblərindən qeydiyyatı tamamlamaq üçün öz Mastercard Kartını və sürücülük vəsiqəsinin nömrəsini qeydiyyatdan keçirmək xahiş olunur.

Addım 2: Üzlük təsdiqləməsi Avis Preferred-dən kart sahiblərinə unikal üzlük nömrələri ilə göndərilir. İlk avtomobil icarəsindən sonra isə təfərrüatlar verilir.

Kartın növü	Kampaniya kodu
World	MC World
Platinum	MC Platinum
Gold	MC Gold
Business	MC Small Business

Addım 3: Kart sahibləri üzlük nömrələrini daxil etməklə, avtomobil icarə etmək üçün www.avisworld.com/worldelite səhifəsində onlayn bron edirlər.



Təklif 2: Mastercard World Elite Kartı sahibləri daha yüksək səviyyəli xidmət, endirimlər və imtiyazlar üçün Avis President's Club-a qoşula bilərlər



Etibarlılıq müddəti:

Əlavə bildiriş verilməyəne kimi etibarlıdır



Kart sahibinin uyğunluğu:

Yalnız World Elite (World Black Edition daxil olmaqla) kredit kartı sahibləri



Təklifin əlçatanlığı:

Avropa Regionu, Rusiya, ABŞ, Orta Şərq, Afrika, Asiya, Avstraliya və Yeni Zelandiya daxilində edilən avtomobil icarələrinə aiddir



Bazarın uyğunluğu:

Avropa və Rusiyada yaşayan və bu ölkələrdə kartı alan kart sahibləri üçün əlçatandır



Kart sahibləri təklifi necə aktivləşdirir:

Bu təklifi qeydiyyatdan keçirməklə bağlı şərtlər və qaydalara istinad etməyiniz xahiş olunur



Proqramın təsviri

Mastercard Avis Bütün dünya üzrə tərəfdaşlıq üzrə danışıqlar apararaq, bütün World Elite (& Black Edition) kart sahiblərinə avtomobil icarəsi ilə bağlı təkmilləşdirmələr, endirimlər və digər üstün imtiyazlar təklif edir. Kart sahibləri iki illik təkrarlanan üzvlük müddəti üçün PULSUZ üzvlük ilə Avis President's Club proqramına qoşula bilərlər. İmtiyazlara daxildir:

- Prioritet xidmət və prioritet rezervasiyalar
- Hava limanlarında və dəmiryol stansiyalarında zəmanətli bir təkmilləşmə, həftəsonları bir təkmilləşmə və ikiqat təkmilləşmə (mövcud olub-olmamaqla tənzimlənir)
- Üç icarədən sonra pulsuz həftəsonu icarəsi üçün kupon
- Götürülmə təyin edildikdən sonra 48 saat ərzində rezervasiya edildikdə pulsuz əlavə sürücü və zəmanətli avtomobil

Kartın növü	Sabit endirim	Maksimum endirim
	Öncədən ödəmə tarifləri	Standart tariflər
World Elite Mastercard®	5-35%	35%

Endirimlər bron yerindən asılı olaraq dəyişir, əlavə məlumatlar üçün şərtləri yoxlayın. Bu təklif kart sahiblərini müştəri xidməti, rahatlığı və sadıqlığı üçün dünyanın aparıcı markalarından biri ilə eyni yola qoyur.



Şərtlər və qaydalar

Tam təfərrüatlar və əməl olunmalı şərtlər və qaydalar, bunlar Fransa üçün fərqlidir

AVIS® Təklif 2: Şərtlər və qaydalar

World Elite kart sahibləri Avis President's Club-a əlavə üzvlük, hər bir bron ilə avtomobil təkmilləşməsi (mövcud olub-olmamaqla tənzimlənir) və aşağıdakı endirimləri əldə edir:

Mastercard kartı növü	EMEA xaricində		ABŞ daxilində		Avstraliya daxilində		Yeni Zelandiya daxilində	
	Parakəndə satış məzənnələri (sabit endirim)	Standart məzənnələr (maksimum endirim)	Parakəndə satış məzənnələri (sabit endirim)	Standart məzənnələr (maksimum endirim)	Parakəndə satış məzənnələri (sabit endirim)	Standart məzənnələr (maksimum endirim)	Parakəndə satış məzənnələri (sabit endirim)	Standart məzənnələr (maksimum endirim)
World Elite	5% - 35%	35%	15%	35%	10%	35%	20%	35%

EMEA regionları Avropa, Orta Şərq, Afrika və Asiyadır. ABŞ regionları yalnız Şimali Amerika və Kanada bronları üçündür.

Endirimlər icarələrin kart sahiblərinin yaşadığı yerlə eyni ölkədə baş verən yerli icarələrə daxil edilmir.

Bütün kart sahibləri üçün əsas şərtlər

1. Təklif Mastercard-ın Avropa bölgəsində (Rusiya da daxil olmaqla) yerləşən bazarlardan istifadə edən bütün kart sahibləri üçün etibarlıdır.
2. Əlavə AVIS Preferred üzvlüyü iki il davam edir (iki illik müddətdə bir avtomobil icarəsi edən kart sahibinə aiddir). Əgər iki illik müddətdə heç bir icarə edilməzsə, əlavə üzvlük dayandırılacaqdır.
3. Endirim və təkmilləşdirmənin mövcud olub-olmaması vaxt və tarixin millətlə məsafə hissəsinə aid edilir. Endirim hava limanı rüsumu və avtomobil lisenziyası rüsumu kimi hər hansı xidməti xərclərə şamil edilmir. İcarə piştaxtasında alınan hər hansı əlavə əşyalar (məsələn: əlavə şığortalar, uşaq oturmaqaları, GPS və s.) endirimə aid edilmir.
4. Tətbiq olunan endirimlə bağlı təklifləri əldə etmək üçün kart sahibləri Avis veb saytında bronlar edən zaman Avis Preferred üzvü kimi daxil olmalı, yaxud telefonla bron zamanı Avis Preferred nömrələrini təqdim etməlidirlər. Təkliflər Avis standart icarə seçimi meyarları və icarə üçün standart şərtlər və qaydalarla tənzimlənir. Tam təfərrüatlar üçün yerli Avis veb saytınıza daxil olun.
5. Endirimlər mövcud olub-olmamasından asılı olaraq bron və avtomobil təkmilləşdirmələrinə avtomatik tətbiq olunur. 24 saat əvvəl bron tələb olunur. Qeyd edək ki, bildirilən endirimlər bütün dövrlərdə bütün yerlərdə mövcud olmaya bilər.
6. Avtomobili götürən zaman kart sahibləri avtomobil təkmilləşməsini sorğulamaqla, Avis Preferred üzvlüyü nömrəsini və ya üzvlük kartını Avis Ofisinin Qeydiyyat Masasına təqdim etməlidirlər.
7. Avis Preferred üzvlüyü standart şərtlər və qaydalarla tənzimlənir. Təfərrüatlar üçün yerli Avis veb saytına istinad edin.
8. Avis Preferred və Avis President's Club (Avis Prezident Klubu) haqqında ətraflı məlumata [burada](#) baxa bilərsiniz.

Fransız kart sahibləri Avis Preferred üçün əlavə üzvlük və EMEA, ABŞ, Avstraliya və Yeni Zelandiyada bütün bronlar üçün davamlı endirim tarifi əldə edir:

Mastercard kartı növü (Fransa)	Sabit endirim	Maksimum endirim
	Parakəndə satış məzənnələri	Standart məzənnələr
World Elite Kartı sahibləri	5-14%	25%

Qeydiyyat

Kart sahibləri (Yalnız yeni üzvlər) 3 asan addımda Avis President's Club üstünlüklərinə daxil ola bilərlər.

Addım 1: «Boş» seçməklə www.avispreferred.eu veb saytında qeydiyyatdan keçin və müvafiq **Mastercard World Elite** kampaniya kodunu daxil edin. Hər bir kart sahibi yalnız bir dəfə qeydiyyatdan keçə bilər. Qeyd edək ki, bunu hər hansı başqa kampaniya ilə birgə istifadə etmək olmaz.

Daha sonra kart sahibi aşağıdakı səhifədə aşağı açılan «Üzvlük səviyyəsi» qutusundan kart növünü seçməklə qeydiyyat formasını tamamlayır.

Qeydiyyat prosesi zamanı kart sahiblərindən qeydiyyatı tamamlamaq üçün öz Mastercard Kartını və sürücülük vəsiqəsinin nömrəsini qeydiyyatdan keçirmək xahiş olunur.

Addım 2: Üzvlük təsdiqləməsi Avis Preferred-dən kart sahiblərinə unikal üzvlük nömrəsi ilə göndərilir. İlk avtomobil icarəsindən sonra isə təfərrüatlar verilir.

Addım 3: Kart sahibləri üzvlük nömrələrini daxil etməklə, avtomobil icarə etmək üçün www.avisworld.com/worldelite səhifəsində onlayn bron edirlər.



Bicester Village Shopping Collection ilə alış-veriş xidmətlərinə endirimlərdən yararlanın



Etibarlılıq müddəti:

2020-ci ilin 31 dekabrına kimi etibarlıdır



Kart sahibinin uyğunluğu:

Uyğunluq üçün yanaşı cədvələ baxın



Təklifin əlçatanlığı:

Avropa üzrə doqquz alış-veriş qəsəbəsi. Qəsəbələri [buradan](#) tapa bilərsiniz



Bazarın uyğunluğu:

Avropa, Rusiya, Asiya, Sakit Okean, Orta Şərq və Afrikada yaşayan və bu ölkələrdə kartı alan kart sahibləri üçün əlçatandır



Kart sahibləri təklifi necə aktivləşdirir:

Yanaşı cədvəldə aktivləşdirmə keçidlərinə baxmağınız xahiş olunur. Shopping Express, Shopping Packages və ya Chauffeur Drive bron etmək üçün [burada](#) keçidləri izləyin və endiriminizi almaq üçün **COSMCARD813** daxil edin



Proqramın təsviri

Collection of Villages vasitəsilə aparıcı brendlərin 1000-dən çox butik mağazasını, o cümlədən Anya Hindmarch, Bally, Dior Homme və Stella McCartney-i kəşf edin. Müxtəlif kart sahiblərinə müxtəlif endirimlər verilir, aşağıdakı cədvələ baxmağınız xahiş olunur. Bütün kart sahibləri Shopping packages, Chauffeur Drive üçün 15% endirim, Shopping Express üçün isə biletlər alırlar. Premium kart sahiblərinə isə əlavə imtiyazlar verilir.

Kart sahibi	Aİ daxilində verilib	Aİ xaricində verilib
Prepaid, Debit, Maestro, Standard, Gold	15% endirim Shopping Express 15% endirim Shopping Packages 15% endirim Chauffeur Drive Özəl Satışlara dəvət VIP Tədbirlərinə dəvət	15% endirim Shopping Express 15% endirim Shopping Packages 15% endirim Chauffeur Drive Özəl Satışlara dəvət VIP Tədbirlərinə dəvət
	https://www.thebicestervillageshoppingcollection.com/mastercard-euandnoneuстан	
Platinum, World/ World Black Edition & World Elite	15% endirim Shopping Express 15% endirim Shopping Packages 15% endirim Chauffeur Drive VIP Salona Mürciət Özəl satışlara cəld müraciət VIP Tədbirlərinə dəvət	10% VIP Endirim Kartı 15% endirim Shopping Express 15% endirim Shopping Packages 15% endirim Chauffeur Drive VIP Salona Mürciət Özəl satışlara cəld müraciət VIP Tədbirlərinə dəvət
	https://www.thebicestervillageshoppingcollection.com/mastercard-euprem	https://www.thebicestervillageshoppingcollection.com/mastercard-noneu

VIP endirim kartından istifadə etməklə misilsiz kampaniyalar (hər bir alış-veriş qəsəbəsində kart sahiblərinə 10% endirim təklif olunur) əvvəlcədən razılaşdırılmaq şərti ilə konkret haldan asılı olaraq mümkün olur. Ətraflı məlumat üçün mastercard.privileges@biggroup.co.uk ilə əlaqə saxlamağınız xahiş olunur.



Şərtlər və qaydalar

Tam təfərrüatlar və əməl olunmalı şərtlər və qaydalar, (bundan başqa URL səhifələrinə yerləşdirilib). Aksiyada iştirak edən butik mağazalarla bağlı təfərrüatları mağaza daxilində ala bilərsiniz



Şərtlər və qaydalar

Əsas şərtlər

Bu Bicester Village Shopping Collection kampaniya təklifi yalnız Avropa və seçilmiş bazarlarda, Rusiya, Asiya Sakit Okean ərazisi, Orta Şərq və Afrikada verilən Mastercard kredit və debet kartı sahiblərinin («Müştəri») xeyrinə təşkil edilmişdir və Value Retail PLC («Value Retail») tərəfindən təmin edilir. Bu kampaniya təklifi 2021-ci ilin 31 dekabr tarixinə kimi müştərilər üçün mövcuddur.

Ümumi

- Şərtlər və qaydaların tam siyahısına bu səhifədə baxa bilərsiniz:
www.thebicestervillageshoppingcollection.com/benefit-tcs
- Bu kampaniya təklifi yalnız Aksiyada iştirak edən Qəsəbələrdə mövcuddur: Bicester Qəsəbəsi, Lavalli Qəsəbəsi, Maasmeçelen Qəsəbəsi, Kildare Qəsəbəsi, Verthaym Qəsəbəsi, Inqolşdat Qəsəbəsi, Fidenza Qəsəbəsi, La-Roka Qəsəbəsi və Las-Rozas Qəsəbəsi.
- Bu kampaniya təklifindən faydalanmaq hüququ dəvəti alan şəxsə aiddir və ötürülə bilməz. Dəvət hər hansı bir şəkildə köçürülə, yenidən bərpə edilə və ya paylaşıla, yaxud ilkin alıcıdan savayı başqa bir şəxs tərəfindən hər hansı şəkildə istifadə edilə bilməz.
- Bu kampaniya təklifini hər hansı xüsusi təklif, kupon və ya digər talonla birgə şəkildə istifadə etmək olmaz.
- Bu kampaniya təklifi ilə verilən imtiyazları nağd şəkildə dəyişmək olmaz.
- Value Retail istənilən vaxt hər hansı bir səbəbə görə bu kampaniya təklifini geri götürmək və ya ləğv etmək hüququnu qoruyub saxlayır.
- Value Retail kampaniya təklifindən imtina, onun ləğvi və ya geri götürülməsi nəticəsində yaranan hər hansı bir maliyyə itkisi və ya Müştərinin bu kampaniya təklifindən yararlanma bilməməsi və ya iqtidarında olmaması üçün Müştəri qarşısında məsuliyyət daşımayacaq.
- Bu kampaniya təklifindən istifadə sizin bu şərtlər və qaydalara əməl etməyə razılışmağınızı və Value Retail-in məxfilik siyasəti, şərtləri və qaydaları (aşağıdakı veb-səhifədə verilib) qəbul etdiyinizi göstərir:
<https://www.thebicestervillageshoppingcollection.com/en/legal/privacy-notice/>
<https://www.thebicestervillageshoppingcollection.com/en/legal/terms-and-conditions/>
- Bu kampaniya təkliflərinin təminatçısı qeydiyyat ünvanı 19 Berkeley Street, London, W1J 8ED, Böyük Britaniyada olan Value Retail PLC şirkətidir.

Endirim şərtləri və qaydaları

1. Shopping Express™

- Hər hansı Bicester Village Shopping Collection-in kampaniyada iştirak edən Qəsəbəsi üçün <https://www.thebicestervillageshoppingcollection.com/shopping-express> veb-səhifəsi vasitəsilə Shopping Express® xidmətinə alan zaman kampaniya kodlarını daxil edən müştərilər Shopping Express® biletlərini üzrə endirim alacaqlar.
- Bu kampaniya təklifi onlayn Shopping Express® bronlaşdırma sistemi ilə bağlı yalnız kampaniyada iştirak edən qəsəbələrdə mövcuddur.

2. Shopping Packages

- Hər hansı Bicester Village Shopping Collection-in kampaniyada iştirak edən Qəsəbəsi üçün www.thebicestervillageshoppingcollection.com/shopping-packages veb-səhifəsi vasitəsilə Shopping Package alan zaman kampaniya kodlarını daxil edən müştərilər Shopping Package xərcləri üzrə endirim alacaqlar.
- Bu kampaniya təklifi onlayn Shopping Package bronlaşdırma sistemi ilə bağlı yalnız kampaniyada iştirak edən qəsəbələrdə mövcuddur. Bu təklif Barselonanın La-Roka Kəndində mövcud deyil.

3. Chauffeur Drive

- Hər hansı Bicester Village Shopping Collection-in kampaniyada iştirak edən Qəsəbəsi üçün <https://www.thebicestervillageshoppingcollection.com/chauffeur-drive> veb-səhifəsi vasitəsilə Chauffeur Drive xidmətinə alan zaman kampaniya kodlarını daxil edən müştərilər Chauffeur Drive biletlərini üzrə endirim alacaqlar.
- Bu kampaniya təklifi yalnız Bicester Village Shopping Collection kampaniyasında iştirak edən qəsəbələrdə və onlayn Chauffeur Drive bronlaşdırma sistemi ilə bağlı mövcuddur.

4. Özel Satış

- Özel satışa müraciət yalnız Value Retail şirkətinin səlahiyyəti çərçivəsində, yalnız dəvətlə mümkündür və Mastercard-la bağlı məlumatlarda göstərilirdiyi kimi canlı növbə prinsipi ilə əvvəlcədən bron edilməlidir.

5. VIP Tədbirləri

- VIP Tədbirlərə müraciət yalnız Value Retail şirkətinin səlahiyyəti çərçivəsində, yalnız dəvətlə mümkündür və Mastercard-la bağlı məlumatlarda göstərilirdiyi kimi canlı növbə prinsipi ilə əvvəlcədən bron edilməlidir.

6. VIP Salonlara Müraciət

- VIP salonlarına müraciət yalnız Platinum, World/Black Edition və World Elite kart sahibləri üçün əlçatan olub-olmamaqla tənzimlənir və əvvəlcədən events@thebicestervillageshoppingcollection.com ünvanına məktub göndərməklə ən azı 48 saat əvvəl canlı növbə prinsipi ilə əvvəlcədən bron edilməlidir.

7. VIP Kartı

- Sahibinə kampaniyada iştirak edən Qəsəbələrdəki seçilən butik mağazalarda məhsullara on faiz (10%) endirim almaq hüququ verir, həmişə onlayn www.TheBicesterVillageShoppingCollection.com sahifəsində mövcud olan VIP Kartından istifadəyə tətbiq olunan xüsusi şərtlər və qaydalarla tənzimlənir (o cümlədən «kampaniyaya aid olmayan» və «Sonrakı İxtisarlara» müddətləri). VIP Kartı yalnız Al xaricində Platinum, World/Black Edition və World Elite kart sahibləri üçün əlçatandır.





Programın təsviri

Kəşf etməyə ümid etməyinizdən, bir günlük səyahətə getməyinizdən, yaxud sadəcə hərəkətə keçməyinizə kömək kimi mikroavtobusa ehtiyacınız olarsa, Enterprise® bütün bunları əhatə edir.

Enterprise avtomobil icarəsi sənayesində dünya lideridir, yüksək keyfiyyətli müştəri xidmətlərinə görə tanınır. Kompakt 3-qapılı avtomobillərdən tutmuş geniş krossoverlər, mikroavtobuslar və lüks avtomobillərə kimi Enterprise ehtiyaclarınızı qarşılamaq üçün etibarlı avtomobillərin geniş diapazonuna malikdir.

Bundan başqa, Enterprise həmişə yaxınlığınızdadır. Böyük Britaniya, Avropa, Şimali Amerika və Kanada daxil olmaqla, global miqyasda 7 800-dən çox yerdə siz Enterprise-i hava limanında rahat yerlərdə və qonşuluğunuzda tapa bilərsiniz.



Etibarlılıq müddəti:

2020-ci ilin 31 dekabrına kimi etibarlıdır



Kart sahibinin uyğunluğu:

Yalnız Business, Gold, Platinum, World, World Black və World Elite kredit kartı sahibləri



Təklifin əlçatanlığı:

Bütün global məkanlarda Mastercard-dan istifadə etməklə edilən bronlara aid edilir



Bazarın uyğunluğu:

Avropada kartı alan kart sahibləri üçün əlçatandır



Kart sahibləri təklifi necə aktivləşdirir:

Bron keçidini sorğulamaq üçün mastercard.privileges@biggroup.co.uk ünvanına e-məktub göndərin. Enterprise bir emitent/bazar sorğusu üçün unikal bron səhifəsi yaradacaqdır.



Şərtlər və qaydalar

Tam təfərrüatlar və əməl olunmalı şərtlər və qaydalar

Əsas şərtlər

1. Təklif 2020-ci ilin 31 dekabrına kimi qlobal miqyasda kampaniyada iştirak edən Enterprise məkanlarında həyata keçirilən icarələr üçün etibarlıdır
2. Bu təklif bron vaxtı sizə avtomobilin gündəlik və ya həftəlik tarif dərəcəsinə 10% endirim imkanı verir. Tariflər yerə görə fərqlənir və gündəlik və ya həftəlik tariflərin təfərrüatlarına Enterprise-in veb saytında baxa bilərsiniz
3. Gündəlik və ya həftəlik tarifə icarə verildiyi ölkə daxilində məhdudiyyətsiz məsafə, dəyər zərərə görə (oğurluqdan mühafizə daxil olmaqla) sığorta xərcləri, üçüncü şəxslərin məsuliyyət haqları və lazım olduqda yol fondu lisenziyası haqları, əlavə dəyər vergisi və ya mal və xidmətlərin vergisi və kredit və ya debet kartları üzrə əməliyyat xərcləri daxildir.
4. Endirim yuxarıda qeyd edildiyi kimi gündəlik və ya həftəlik tarifə daxil edilməyən hər hansı əlavə xərclərə aid edilmir
5. İcarəçi tətbiq edilə bilən bütün əlavə xərclər, o cümlədən könüllü şəkildə avtomobilin yol qəzalarından sığortası, benzin, [uşaq oturmaqalarının kirayəsi, dam üçün baqqajlar və naviqasiya təlimatları və s. xərcləri] üçün məsuliyyət daşıyır. Endirimin tətbiq olunduğuna əmin olmaq üçün rezervasiya vaxtı müştərinin qeydiyyat nömrəsi
6. Bu təklifdən yararlanmaq üçün 24 saat əvvəldən rezervasiya edin. Təklif bütün avtomobil siniflərinə şamil edilir
7. Bir günlük minimum kirayə tələb olunur və maksimum icarə müddəti 24 saatlıq ardıcıl 28 gündür. Təklif 28 günü keçən icarə müddətlərinə aid edilmir
8. Bütün sürücülərin yaşı 25-dən çox olmalıdır. 25-29 yaş aralığında olan şəxslər A-F sinfinə aid avtomobil, mini MPV və ya hər hansı mikroavtobus icarə edə bilərlər. Bütün digər avtomobil sinifləri üçün sürücülərin yaşı yerli qanunvericiliklə icazə verilməyə kimi 30 yaşdan çox olmalıdır
9. Təklif bron vaxtı avtomobilin əlçatan olub-olmaması ilə tənzimlənir. Adi icarə məlumatları tətbiq olunur. Digər məhdudiyyətlər, o cümlədən kampaniyaya aid olmayan tarixlər tətbiq oluna bilər. Ətraflı məlumatı yerli icarə filialınızla əlaqə saxlamaqla əldə edə bilərsiniz
10. Bu təklifi hər hansı başqa kampaniya, təklif, endirimli tarif, əvvəlki və ya mövcud rezervasiyalarla birgə istifadə etmək olmaz.
11. Götürmə və gətirmə xidməti coğrafi məhdudiyyətlərlə tənzimlənir; ətraflı məlumatı yerli icarə filialınızla əlaqə saxlamaqla əldə etmək mümkündür

Əlavə göstərişlər

Enterprise kart sahiblərini təklifi aktivləşdirməyə istiqamətləndirmək üçün hər bir Təchizatçı üçün unikal URL tərtib edəcəkdir. Bunun üçün müştəri aşağıdakıları etməlidir:

- Müştərilər unikal URL üzərinə klikləyəcək və Enterprise bron alətinin fərdiləşdirilmiş səhifəsinə daxil olacaqlar
- Müştəri burada səyahət tarixləri və yerini daxil edəcəkdir, avtomobili seçəcəkdir, şəxsi təfərrüatlarını daxil edəcək və rezervasiya edəcəkdir
- Qeyd: Müştərilər adətən gəlib avtomobili götürən zaman avtomobil icarəsi üçün ödəniş edirlər, lakin bəzi seçmə bazarlarda (e.g. UK/DE/FR/ES və s.) Təchizatçı müştərilərinə üstün tutduğu təqdirdə, rezervasiya zamanı ödəniş etmək icazəsi verə bilər
- Müştəri rezervasiyası ilə bağlı e-poçt təsdiqi alır

Qeyd: endirim avtomatik olaraq məzənnəyə tətbiq olunur, müştərinin kodu daxil etməsinə ehtiyac yoxdur

BK xaricində olan bazarlarla bağlı digər şərtlər sorğulandıqda təqdim oluna bilər



Heathrow Express və Business First Biletlərinə 12% endirim



Etibarlılıq müddəti:

2020-ci ilin 31 dekabrına kimi etibarlıdır



Kart sahibinin uyğunluğu:

Prepaid, Debit, Maestro, Standard, Gold, Platinum, World, World Black Edition, World Elite və Business kart sahibləri



Təklifin əlçatanlığı:

www.heathrowexpress.com/mastercard sahifəsində bütün onlayn bronlara tətbiq olunur



Bazarın uyğunluğu:

Qlobal miqyasda verilən kartları olan müvafiq kart sahibləri üçün əlçatandır



Kart sahibləri təklifi necə aktivləşdirir:

Təklifi aktivləşdirmək üçün kart sahibi www.heathrowexpress.com/mastercard sahifəsinə daxil olur və **McCard12** kampaniya kodunu daxil edir



Proqramın təsviri

Heathrow Express, Hitrou hava limanı ilə Mərkəzi London arasında səyahət etməyin ən cəld üsuludur. Transfer vaxtı Hitrou Mərkəzi Stansiyasından sadəcə 15 dəqiqədir. Narahat olmağınız üçün heç bir tıxac, taksi növbəsi, və ya dayanacaq yoxdur, siz asanlıqla səyahət edə bilərsiniz.

Heathrow Express ilə Express Class-da Heathrow və London Paddingtön arasında səyahət etməyin üstünlüklərini sınaqdan keçirin; sizə məxsus olan əşyaları rahat yük rəflərimizə yerləşdirin və elektrik rozetkəsi və pulsuz Wi-Fi istifadə edərək arxaya söykənərək rahat oturacaqlarda oturun. Siz həm də pulsuz qəzet və jurnallardan, ayaqları qoymaq üçün geniş yerdən, daha geniş oturacaqlardan, fərdi stoldan və hər oturacaqda elektrik rozetkasından zövq ala biləcəyiniz First-Class (birinci səviyyəli) vaqonlarımıza da yeniləşdirə bilərsiniz. Ümid edirik ki, Heathrow Express ilə səyahətinizdən həzz alacaqsınız.

Express and Business First biletlərinə 12% endirim əldə etmək üçün onlayn bron edin.

•Peak Gedış	£22 (adi halda £25.00)
•Express Gedış	£19.36 (adi halda £22.00)
•Express Gedış-Dönüş	£32.56 (adi halda £37.00)
•Business First Gedış	£28.16 (adi halda £32.00)
•Business First Gedış-Dönüş	£48.40 (adi halda £55.00)



Şərtlər və qaydalar

Tam təfərrüatlar və əməl olunmalı şərtlər və qaydalar



Əsas şərtlər

Bütün Mastercard® öncədən ödəmə, debet və kredit kartlarının istifadəsi üçün.

Təklifin təsviri: Express and Business First biletlərində 12% endirim əldə edin. Bunları **Mcard12** kodunu istifadə etməklə <https://www.heathrowexpress.com/mastercard> səhifəsindən onlayn bron etmək mümkündür.

Şərtlər və qaydalar: Təklif 2020-ci ilin 31 dekabrına kimi edilən onlayn bronlar üçün etibarlıdır. Bu təklifi başqa endirimlər və/yaxud kampaniyalarla birlikdə istifadə etmək olmaz.

Yaşı 15 və ondan kiçik olan uşaqlar ödənişi edən böyüyü ilə müşayiət edildikdə Express Class-da sərbəst səyahət edir.

Endirimli qiymətlər bunlardır:

Peak Gediş	£22 (adi halda £25)
Express Gediş	£19.36 (adi halda £22)
Express Gediş-Dönüş	£32.56 (adi halda £37)
Business First Gediş	£28.16 (adi halda £32)
Business First Gediş-Dönüş	£48.40 (adi halda £55)

Gedış biletləri: Alındığı zaman təyin edilmiş səyahət tarixi üçün etibarlıdır.

Gedış-dönüş biletləri: ölkə xaricinə səyahət üçün biletin üzərində göstərilən səyahət tarixindən 5 gün; və gedış-dönüş səyahəti üçün biletin üzərində göstərilən səyahət tarixindən 30 gün.

Pik səyahət saatları bazar ertəsidən cümə gününə kimi 06:30 və 16:00-19:00 arasında olur. Bu vaxtlarda səyahət etmək üçün gedış (birtərəfli) biletləri alan zaman siz peak (pik) gedış aldığınıza əmin olmalısınız. Pik qiymət yalnız birtərəfli qiymətlərə şamil olunur.

Şərtlər və qaydaların tam siyahısı üçün daxil olun:

<https://www.heathrowexpress.com/conditions-of-carriage>

İlk dəfə istifadə edənlər üçün Heathrow VIP-ə 20% endirim Təkrar istifadəçilər üçün Heathrow VI-ə 12,5% endirim



Etibarlılıq müddəti:

2020-ci ilin 31 dekabrına kimi etibarlıdır



Kart sahibinin uyğunluğu:

World, World Black Edition və World Elite kartı sahibləri



Təklifin əlçatanlığı:

Hitroudan gedən və ya Hitrouya gələn əcnəbi və yerli səyahətçilər



Bazarın əlçatanlığı:

Qlobal miqyasda verilən kartları olan müvafiq kart sahibləri üçün əlçatandır



Kart sahibləri təklifi necə aktivləşdirir:

Bu təklifi aktivləşdirmək üçün kart sahibindən +44(0) 20 8757 2227 nömrəsində Heathrow VIP Müştəri Dəstəyi Komandasına zəng etmək və **MASTERCARD2020** demək tələb olunur



Programın təsviri

20 ildən çoxdur ki, Hitrou ağıllı səyahətçiye eksklüziv xidmətlər təklif edir. Heathrow VIP qonaqlarımızı yüksək səviyyəli hava limanı təcrübəsi ilə təmin edir.

Bu, məxfi və fərdi xidmətdir, planlaşdırılan uçuşlarla birlikdə Hitrou üzərindən lüks və eksklüziv keçid təklif edir.

Məxfilik və ehtiyatlılıq hər bir VIP bronunun əsasını təşkil edir və hər kəsin özünəməxsus olduğunu və hər səyahətin fərdi olduğunu başa düşürük, buna görə xidmətimizin hər səfərlərində qonaqlarımızın tələblərinə uyğunlaşdırılmasını təmin edirik.

Xidmətə daxildir:

- Lüks avtomobillərdə Hitrouya/Hitroudan şofer xidmətləri (25 milə qədər)
- Hitrou hava limanına məxfi giriş/çıxış
- Səyahət edən hər bir qrup üçün bufet xidməti və Michelin ulduzuna sahib Aşbaz tərəfindən dizayn edilmiş sifariş menyusu ilə məxfi salon
- Bütün təyinatlar və rəsmi prosedurları (o cümlədən qeydiyyat, çantaların təhvil verilməsi, təhlükəsizlik və immiqrasiya) lüks salonlarımızda seçmə komandamız həyata keçirir
- Seçdiyiniz hava limanlarına/hava limanlarından məxfi, şoferlə idarə olunan avtomobillər

Təklif əlçatandır:

- İlk dəfə istifadə edənlər üçün Heathrow VIP-ə 20% endirim
- Təkrar istifadəçilər üçün Heathrow VI-ə 12,5% endirim



Şərtlər və qaydalar

Tam təfərrüatlar və əməl olunmalı şərtlər və qaydalar



Heathrow

Şərtlər və qaydalar

Əsas şərtlər

Ofisi Compass Centre, Nelson Road, Hounslow, TW6 2GW ünvanında qeydiyyatdan keçmiş Heathrow Airport Limited tərəfinən göstərilən Heathrow VIP xidmətinin ("**Heathrow VIP**") şərtləri və qaydaları aşağıda verilib

1. Tam şərtlər və qaydalar üçün www.heathrowvip.com sahifəsinə daxil olun
2. Kart sahibləri +44(0) 20 8757 2227 nömrəsinə zəng edərək Heathrow VIP Müştəri Dəstəyi Komandası ilə əlaqə saxlamaqla və "**MASTERCARD2020**" kodunu (gündəlik BK vaxtı ilə şəhər saat 6-dan gecə 11-ə kimi mümkündür) deməklə bu təklifi aktivləşdirə bilərlər
3. Təklif həftənin hər günü 5:30 – 22:30 aralığında aktivləşdirilə bilər
4. Mövcud olub-olmamasından asılı olaraq, təklif istənilən yərə ucan bütün aviaxətlər üçün mümkündür
5. Mastercard-ınızdan istifadə etməklə, telefonla bron zamanı tələb olunan ödəniş Şərtlər və qaydalarla tənzimlənir. Endirimlər təklifin başa çatma tarixinə kimi etibarlıdır
6. Xidmət First və ya Business Class-da (Birinci və ya Biznes Sınıfı) (və ya onun ekvivalentləri) səyahət edən qonaqlar üçün əlçatandır
7. Təklif digər təkliflər, endirimlər, kommersiya müqavilələri və ya avans kredit alışı ilə birləşdirilə bilməz
8. Xidmət üzrə ümumi tariflər:

1-3 nəfər:	£2 750+ƏDV (£3 300)
4-6 nəfər:	£3 500+ƏDV (£4 200)
7-9 nəfər:	£4 250+ƏDV (£5 100)
10-12 nəfər:	£5 000+ƏDV (£6 000)

Qiymətlər 20% hesablanan ƏDV ilə fənt sterlinqda verilir
9. Endirim səviyyəsi yuxarıdakı Ümumi Tariflərə aid edilir
10. Təkliflə bağlı ödəniş geri qaytarılmır, müştərilər yola düşməzdən öncə 12 saat əvvəl qədər bronu dəyişdirə bilərlər
11. Bronunuzu başqa tarixə keçirmək üçün 6 aylıq pəncərə (3 ay əvvəl və 3 ay sonra) gediş tarixi mövcuddur



3 gecə qalıb 2 gecənin pulunu ödəyin



Etibarlılıq müddəti:

2021-ci ilin 31 dekabrına kimi qonaqlama üçün 2021-ci ilin 30 sentyabrına kimi bron edin



Kart sahibinin uyğunluğu:

Yalnız World Elite kart sahibləri



Təklifin əlçatanlığı:

Hindistan, İndoneziya və BƏƏ-də bütün Oberoi otelləri



Bazarın uyğunluğu:

Qlobal miqyasda verilən kartları olan müvafiq kart sahibləri üçün əlçatandır



Kart sahibləri təklifi necə aktivləşdirir:

<https://www.oberoihotels.com/alliances/mastercard/>

MASTERCARD promo daxil edin



Proqramın təsviri

Oberoi Otelləri və İstirahət Mərkəzləri sevdiklərinizlə dincəlmək üçün ideal məkanlardır. Ənənəvi arxitektura, dəbdəbəli qalmaq yeri, nəfis mətbəx, xüsusi təşkil olunan kurort müalicəsi və isti, fərdiləşdirilmiş xidməti olan prestijli istirahət mərkəzlərini sınaqdan keçirin.

Hindistan, İndoneziya və BƏƏ-də kampaniyada iştirak edən istənilən 17 Oberoi otelində üç (3) gecə qalıb, iki (2) gecənin pulunu ödəyin.

Bundan başqa, təklif əsasında Mastercard Sahibləri üçün Oberoi Hotels & Resorts tərəfindən təqdim olunan eksklüziv əlavə xidmətlərdən yararlanın:

- İki nəfərlik pulsuz səhər yeməyi
- Otağın imkanlarının genişləndirilməsi (mövcud olub-olmamaqla tənzimlənir)
- Qeydiyyatdan gec çıxma (mövcud olub-olmamaqla tənzimlənir)



Şərtlər və qaydalar

Tam təfərrüatlar və əməl olunmalı şərtlər və qaydalar (həmçinin URL-səhifələrinə yerləşdirilir).

Əsas şərtlər

1. 2021-ci ilin 31 dekabrına kimi qonaqlama üçün 2021-ci ilin 30 sentyabrına kimi bron edin
2. Bütün qonaqlamalar 2021-ci ilin 31 dekabrına kimi (bu tarix daxil olmaqla) tamamlanmalıdır.
3. Təklif yalnız otaq kateqoriyasında səhər yeməyi ilə Mövcud Ən yaxşı Tariflərdə təqdim olunur.
4. Otağın imkanlarının genişləndirilməsi və oteli gec tərk etmə mövcud olub-olmamaqla tənzimlənir.
5. Tariflərə vergi və xidmət haqları daxil deyil.
6. Kampaniyadan kənar tariflər tətbiq olunur.
7. Qlobal miqyasda verilən etibarlı World Elite Mastercard kredit və ya debet kartından rezervasiyanı tamamlamaq və brona görə ödəniş etmək üçün istifadə olunmalıdır.
8. Əgər bron veb-sayt vasitəsilə edilərsə, Təklif əsasında endirimdən yararlanmaq üçün müvafiq promokod URL-in ödəniş səhifəsinə daxil edilməli və tətbiq edilməlidir.
9. Promokod başqa təkliflərlə istifadə oluna bilməz.
10. Təklifi aktivləşdirmək üçün bir URL mövcuddur – bu, yalnız ingilis dilində bron üçün istifadə oluna bilər, Avropada bron üçün əlçatandır

İştirak edən məkanlar

Kampaniyada iştirak edən məkanın adı
Oberoi, Yeni Dehli
Oberoi, Mumbay
Oberoi Grand, Kəlküttə
Oberoi, Benqaluru
Oberoi, Qurqaon
Oberoi Amarvilas, Aqra
Oberoi Rajvilas, Caypur
Oberoi Udaivilas, Udaypur
Oberoi Vanyavilas, Ranthambhor
Oberoi Sukhvilas Resort & Spa, Yeni Çandigarh
Wildflower Hall, Himalay Dağlarında Şimla
Oberoi Cecil, Şimla
Oberoi, Bali
Oberoi, Lombok
Oberoi, Dubay
Oberoi Marrakech, Mərakeş
Oberoi Beach Resort, Əl-Zohra

Standart təklif: 3 gecənin qiymətinə 4 gecə qonaqlayın Premium təklif: 3 gecənin qiymətinə 4 gecə qonaqlayın & Elit/Prefer Statusunu alın



Proqramın təsviri

Seçilən otel və istirahət mərkəzlərində səyahətə inanırıq. Biz inanırıq ki, o, bizi dəyişdirir, ilhamlandırır, ətrafımızdakı dünyaya bağlayır. Dünyanın 750-dən çox ən yaxşı müstəqil otelləri, 85 ölkədə istirahət mərkəzləri və məskənləri olan portfelimiz misilsiz təcrübələr, yüksək keyfiyyət standartları və sonsuz imkanlar axtaran ağıllı səyahətçilərə xidmət göstərir. Birlikdə müstəqillik ruhunu, gözəllik və macəra heyranlığını və səyahət sevincini qeyd edirik.

Lüks səyahət və qonaqpərvərliyi sevirsinizsə, Mastercard kartı sahiblərinə edilən bu eksklüziv təkliflərlə dünyanın ən çox arzuolunan yerlərini araşdırın. Ayrıca, müstəqil otellər üçün dünyanın ən böyük nöqtələrə əsaslanan loyallıq proqramı olan *I Prefer (Üstün tuturam)* Otel Mükafatları proqramında qeydiyyatdan keçmək üçün [Iprefer.com](https://preferredhotels.com) saytına daxil olun. Ani fürsətlərdən, eksklüziv qiymətlərdən, xüsusi endirimlərdən və pulsuz gecələr üçün xallardan yararlanmaq üçün üç milyon üzvümüza qoşulun.

Standart təklif : Etibarlı Mastercard kartı sahibləri kampaniyada iştirak edən, üstün tutduqları otel və istirahət mərkəzlərində 3 gecənin qiymətinə 4 gecə bron edə bilərlər

Premium təklif : Premium Mastercard kartı sahibləri oteldə 3 gecənin qiymətinə 4 gecəlik qonaqlama bron edə, o cümlədən pulsuz Elit/ Prefer statusunu və 25 000/ Prefer Xalını (50 ABŞ dollarına ekvivalent) ala bilərlər.



Şərtlər və qaydalar

Tam təfərrüatlar və əməl olunmalı şərtlər və qaydalar



Etibarlılıq müddəti:

2021-ci ilin 31 martından əvvəl tamamlanmalı olan bronlar üçün etibarlıdır



Kart sahibinin uyğunluğu:

Standart təklif: Prepaid, Maestro, Debit, Standard və Gold kart sahibləri
Premium təklif: Platinum, World, World Black və World Elite kart sahibləri



Təklifin əlçatanlığı:

preferredhotels.com-da edilən onlayn bronlara aid edilir



Bazarın uyğunluğu:

Qlobal miqyasda verilən kartları olan müvafiq kart sahibləri üçün əlçatandır



Kart sahibləri təklifi necə aktivləşdirir:

Standart təklif: <https://preferredhotels.com/mastercard> tarifi kodunu seçmək üçün: **MKTMSC**

Premium təklif: <https://preferredhotels.com/mastercard-premium> tarifi kodunu seçmək üçün: **MKTMPE**

Standart təklif

1. Bu, Mastercard kartı sahibləri üçün eksklüziv təklifdir və bura 2021-ci ilin 31 mart tarixinə kimi 4 və ya daha çox gecə üçün bir pulsuz gecə daxildir.
2. Bütün qiymətlər bir otaq, bir gecəyə hesablanır və hər hansı digər kampaniyalar və ya proqramlarla birləşdirilə bilməz; minimum qonaqlamalar kimi bəzi məhdudiyyətlər və kampaniyaya daxil olmayan tarixlər tətbiq edilə bilər.
3. Qiymətlər yalnız kampaniyada iştirak edən otellərdə etibarlıdır, mövcud olub-olmamaqla tənzimlənir və xəbərdarlıq edilmədən dəyişə bilər.
4. Otaq tarifi Mastercard ilə bron edilməli və ödənilməlidir. Bu xüsusi təklifi almaq üçün kart sahibi **MKTMSC** tarif kodunu bron etməlidir. Təklif yalnız etibarlı Mastercard ilə ödənildikdə etibarlı olur.
5. Təklif dəyişdirilə bilər və fərdi ticarətçinin şərtləri və qaydalarına əsaslanır. Qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış yerlərdə qüvvəsini itirir.
6. Tam şərtlər və qaydalara baxmaq üçün daxil olun: <https://preferredhotels.com/mastercard>

Premium təklif

1. Bu, Platinum, World, World Black Edition və ya World Elite Mastercard kartı sahibləri üçün eksklüziv təklifdir və bura 2021-ci ilin 31 mart tarixinə kimi 4 və ya daha çox gecə üçün bir pulsuz gecə daxildir.
2. Bütün qiymətlər bir otaq, bir gecəyə hesablanır və hər hansı digər kampaniyalar və ya proqramlarla birləşdirilə bilməz; minimum qonaqlamalar kimi bəzi məhdudiyyətlər və kampaniyaya daxil olmayan tarixlər tətbiq edilə bilər.
3. Qiymətlər yalnız kampaniyada iştirak edən otellərdə etibarlıdır, mövcud olub-olmamaqla tənzimlənir və xəbərdarlıq edilmədən dəyişə bilər.
4. Otaq tarifi World, World Black Edition və ya World Elite Mastercard ilə bron edilməli və ödənilməlidir. Bu xüsusi təklifi almaq üçün kart sahibi **MKTPE** tarif kodunu daxil etməlidir.
5. Təklif dəyişdirilə bilər və fərdi ticarətçinin şərtləri və qaydalarına əsaslanır. Qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış yerlərdə qüvvəsini itirir.
6. Təklif World, World Black Edition və ya World Elite Mastercard ilə ödəniş edildikdə etibarlı olur. Tam şərtlər və qaydalara baxmaq üçün daxil olun: <https://preferredhotels.com/mastercard-premium>

İkinci bölmə (B)

E-ticarət təklifləri



FARFETCH Sayt sifarişləri üçün 10% endirim



Proqramın təsviri

Farfetch dəbseverlər üçün mövcuddur. O, individuallığa güc verən və qlobal miqyasda yaradıcıları, kuratorları və istehlakçıları birləşdirən həqiqətən qlobal, lüks, rəqəmsal bir ticarət məkanını işlədir.

Bütün dünya üzrə 700-dən çox butik mağaza və brendləri ilə Farfetch təxminən 190 ölkənin müştəriləri ilə işləyir.

Farfetch.com-da ticarət məkanını kəşf edin

Mastercard kartı sahibləri **MASTERCARD10** kodunu istifadə etdikdə saytda alış-veriş etdikdə 10% endirim əldə edəcəklər (unikal kodlar da mövcuddur). Bu endirim yalnız tam qiymətli əşyalara uyğun gəlir, minimum xərc tələb olunur.

İstisnalar

- Qeyd olunan bu bazarlar kampaniyada iştirak etmir; RU, KZ, BY, AM, KG BR, CH və HK
- Brend istisnaları tətbiq olunur, bu təklifi aktivləşdirməzdən əvvəl mövcud siyahı üçün bizimlə əlaqə saxlamağınız xahiş olunur



Şərtlər və qaydalar

Tam təfərrüatlar və əməl olunmalı şərtlər və qaydalar



Etibarlılıq müddəti:

2020-ci ilin 31 dekabrına kimi etibarlıdır



Kart sahibinin uyğunluğu:

Gold, Platinum, World, World Black Edition, World Elite və Business kart sahibləri



Təklifin əlçatanlığı:

Qlobal miqyasda edilən onlayn sifarişlərə aiddir, göndəriş məhdudiyyətləri tətbiq olunur



Bazarın uyğunluğu:

Qlobal miqyasda verilən kartları olan müvafiq kart sahibləri üçün əlçatandır



Kart sahibləri təklifi necə aktivləşdirir:

farfetch.com veb saytında (şərtlər və qaydalarda izlənilməli keçid verilib) onlayn alış-veriş edən kart sahibləri sifarişi bitirən zaman təklifi almaq üçün **MASTERCARD10** kodunu daxil edirlər. Minimum xərc tələb olunur.



FARFETCH Şərtlər və qaydalar

Əsas şərtlər

eCommerce veb saytına buradan baxa bilərsiniz:

https://www.farfetch.com/shopping/women/items.aspx?utm_source=mastercard&utm_medium=partnerships&utm_campaign=Banking:Mastercard:UK:EN&pid=mastercard&af_channel=partnerships&is_retargeting=true

1. Təklif yalnız uyğun Mastercard kartı sahiblərinin şəxsi istifadəsi üçündür
2. Təklif 2020-ci ilin 31 dekabrına kimi etibarlıdır
3. Bu təklif yalnız tam qiymətli (endirmsiz) əşyalar üçün istifadə oluna bilər
4. Başqa cür göstərilməyi halda, təklifi digər kampaniya xarakterli proqramlar, təkliflər, endirim kartları, talonlar və ya VIP imtiyazları ilə birlikdə istifadə etmək olmaz
5. Göndəriş yerlərinin tam siyahısı üçün Farfetch.com-a baxın
6. Farfetch qaytarma qaydaları ilə bağlı məlumat üçün daxil olun:
https://www.farfetch.com/returns-and-refunds?utm_source=mastercard&utm_medium=partnerships&utm_campaign=Banking:Mastercard:UK:EN&pid=mastercard&af_channel=partnerships&is_retargeting=true
7. Tam satış şərtləri və qaydalarına burada baxa bilərsiniz:
https://www.farfetch.com/terms-and-conditions?utm_source=mastercard&utm_medium=partnerships&utm_campaign=Banking:Mastercard:UK:EN&pid=mastercard&af_channel=partnerships&is_retargeting=true

Xüsusi Şərtlər

Təklif yalnız seçilmiş brendlər üçün mövcuddur. Bu təklifi aktivləşdirməzdən əvvəl istisna edilmiş brendlərin cari siyahısı üçün bizimlə əlaqə saxlamağınız xahiş olunur.

1. Təklifi aktivləşdirmək üçün sadəcə olaraq sifariş bitirən zaman **MASTERCARD10** kodunu daxil edin və endirim əlavə olunacaqdır.
2. Siz bu təklifi aktivləşdirməzdən öncə kreativ əmlak və kart sahibi təfərrüatlarınızı payladığınız zaman Farfetch kart sahibi qrupunuz üçün unikal kampaniya kodları yarada bilər, biz kampaniyanız daxilində istifadə üçün bunları sizə təqdim edə bilərik, qeyd edək ki, Koreyadakı hər hansı kampaniyalar yalnız unikal kodları istifadə etməlidir.
3. **Bu təklifi aktivləşdirmək üçün minimum xərc tələb olunur.** Təklif yalnız USD 200 / EUR 200 / GBP 200 / DKK 1500 / CAD 250 / AUD 270 / JPY 25000 / HKD 1500 / KRW240000 / CHF 200 / SGD 250 / MXN 4000 / PLN 800 / SEK 2000 məbləğlərindən çox vəsait xərcləndikdə etibarlı olur

İstisna edilən bazarlar

FarFetch tərəfindən təmin edilən kampaniya xarakterli təklif aşağıdakı bazarlara tətbiq edilmir; Rusiya (RU), Braziliya (BR), Çin (CH) və Honkonq (HK), Qazaxıstan (KZ), Belarus (BY), Ermənistan (AM) və Qırğızıstan (KG)





Etibarlılıq müddəti:

2020-ci ilin 31 dekabrına kimi etibarlıdır



Kart sahibinin uyğunluğu:

Prepaid, Debit, Maestro, Standard, Gold, Platinum, World, World Black Edition, World Elite və Business kartı sahibləri



Təklifin əlçatanlığı:

Rusiya istisna olmaqla, global miqyasda edilən onlayn sifarişlərə tətbiq olunur



Bazarın uyğunluğu:

Rusiya istisna olmaqla, global miqyasda verilən kartları olan müvafiq kart sahibləri üçün əlçatandır



Kart sahibləri təklifi necə aktivləşdirir:

Kart sahibləri

<https://www.yoox.com/project/comktg19?tp=453534> sahifəsinə daxil olur və promokod almaq üçün öz e-poçt ünvanlarını daxil edirlər (onlar bunu beş dəfəyə qədər istifadə edə bilərlər). Təklifi aktivləşdirmək üçün kart sahibi qeydiyyatdan keçməli və ya hesabına daxil olmalı və sifarişini bitirən zaman öz unikal kodunu daxil etməlidir



Programın təsviri

Net-A-Porter qrupunun YOOX hissəsi moda, dizayn və incəsənət üçün dünyanın aparıcı onlayn həyat tərz mağazasıdır. 2015-ci ildə Net-A-Porter ilə birləşmə yolu ilə qurulan İtalyan onlayn moda pərakəndə satış şirkəti global elektron ticarət şirkətidir. YOOX dünyanın 180 ölkəsində xidmət göstərir.

- YOOX onlayn YOOX.com-da alış-veriş üçün 15% endirim təklif edir
- Etibarlılıq müddəti ərzində təklifdən bir müştəri üçün 5 dəfəyə qədər istifadə edilə bilər
- Minimum xərc yoxdur və təklif global miqyasda edilən bütün onlayn sifarişlər üçün mövcuddur

YOOX dünyanın ən nüfuzlu dizaynerlərindən kişilər və qadınlar üçün lüks, çətin tapılan geyim və aksesuarların bazarıdır. Satış şirkəti qadın və kişilərə klassik və yaradıcı üslublarla şəxsiyyətlərini ifadə etməyə imkan verən, beynəlxalq səviyyədə tanınan sənət adamları ilə eksklüziv əməkdaşlıq edir.

Təchizatçı məhdudiyyətləri: Əvvəlcədən mövcud olan marketing tərəfdaşlıqlarına görə İtaliyada bu təklifə bəzi təchizatçı məhdudiyyətləri tətbiq olunur. Əgər bu təklifi İtaliya bazarından istifadə etmək istəyirsinizsə, hər hansı kampaniyadan öncə mastercard.privileges@biggroup.co.uk ilə əlaqə saxlamağınız xahiş olunur



Şərtlər və qaydalar

Tam təfərrüatlar və əməl olunmalı şərtlər və qaydalar

Əsas şərtlər

1. Bu təklif 2020-ci ilin 31 dekabrına kimi etibarlı Mastercard® öncədən ödəmə, debet və ya kredit kartı ilə ödəniş tələb edir.
2. Yalnız e-poçt ünvanını aşağıdakı keçidə daxil edən Mastercard® kartı sahibləri üçün etibarlıdır: <https://www.yoox.com/project/comktg19?tp=453534>. Qeyd. Bunun üçün YOOX kommunikasiyası və ya dərcələrinə hər hansı abunə tələb olunmur
3. Müştəri qeydiyyatdan keçən zaman promokod təqdim olunan e-poçt ünvanına elektron məktub şəklində göndəriləcəkdir. Bu promokod müştəri üçün unikaldir və etibarlılıq müddəti ərzində 5 dəfəyə qədər istifadə oluna bilər.
4. Təklifi aktivləşdirmək üçün kart sahibi alış-veriş səbətinə sevimli əşyalarını əlavə etməzdən öncə yoox.com veb saytına **daxil olmalı və ya saytda qeydiyyatdan keçməlidir**, sonra isə müştəri alış-veriş səbətində sifariş bitirən zaman YOOXCODE sahəsinə promokodu daxil etməlidir.
5. Promokodu başqa kampaniya xarakterli kodlar, talonlar və ya saytda müvəqqəti endirimlərlə birləşdirmək olmaz.
6. Kampaniya aşağıdakı ərazi və brendlərə şamil olunmur: İncəsənər, Təmizləyici vasitələr, Uşaqlar, Dizayn, İdman, NEW (YENİ) etiketi ilə verilən əşyalar, gün eynəkləri, Kartell, Artemide, Flos, Aurélie Bidermann, Montblanc, Polo Ralph Lauren və Dodo brendləri.
7. Endirim talonunu tətbiq etdiyiniz əşyanı hər hansı səbəbdən geri qaytarmaq istəsəniz, Qaytarma Siyasətində qeyd olunduğu kimi standart qaytarma proseduruna əməl etməlisiniz
8. Satışla bağlı tam şərtlər və qaydalara bu saytda baxa bilərsiniz: <https://www.yoox.com/legal/Salesterms>

Təchizatçı məhdudiyyətləri

Əvvəlcədən mövcud olan marketing tərəfdaşlıqlarına görə İtaliyada bu təklifə bəzi təchizatçı məhdudiyyətləri tətbiq olunur.

Əgər bu təklifdən yararlanmaq istəyirsinizsə və həmin bazarlara aid ölkələrdəsinizsə, hər hansı kampaniyadan əvvəl mastercard.privileges@biggroup.co.uk ilə əlaqə yaratmağınız xahiş olunur.



Programın təsviri

TheHut.com, Ted Baker, Joseph Joseph, Barbour və s. kimi çox sevilən markalardan keyfiyyətli kolleksiyalar təqdim edən aparıcı lüks bir onlayn mağazadır. 2004-cü ildə yaradılan TheHut.com moda, ev əşyaları, gözəllik və həyat tərzı məhsulları üzrə ixtisaslaşmışdır.

200-dən çox ölkəyə çatdırmanı təmin edən universal onlayn məkan olaraq, TheHut.com məşhur markalar və hər kəs üçün çeşidlər arasında hər ay məhsulları xüsusi seçir.

- TheHut.com <https://www.thehut.com/> saytında onlayn alış-verişə 10% endirim təklif edir
- Minimum xərc yoxdur və təklif global miqyasda edilən bütün onlayn sifarişlər üçün əlçatandır

İstisnalar: <https://www.thehut.com/articles/exclusions-list.list>



Etibarlılıq müddəti:

2020-ci ilin 31 dekabrına kimi



Kart sahibinin uyğunluğu:

Prepaid, Debit, Maestro, Standard, Gold, Platinum, World, World Black Edition, World Elite və Business kart sahibləri



Təklifin əlçatanlığı:

Qlobal miqyasda edilən onlayn sifarişlərə şamil olunur (sağdakı URL-də istisnalara baxın)



Bazarın uyğunluğu:

Avropada yaşayan və kartları olan kart sahibləri üçün əlçatandır



Kart sahibləri təklifi necə aktivləşdirir:

Kart sahibləri onlayn şəkildə TheHut.com-da alış-veriş edir və təklifi almaq üçün səbətə **MASTER10** kodunu daxil edirlər



Şərtlər və qaydalar

Tam təfərrüatlar və əməl olunmalı şərtlər və qaydalar

Əsas şərtlər

1. eCommerce veb saytına burada daxil ola bilərsiniz:
<https://www.thehut.com/> və ya Almaniya müştərilərimiz üçün
<https://www.thehut.de/>.
2. Təklif 2020-ci ilin 31 dekabrına kimi etibarlıdır
3. Təklifi aktivləşdirmək üçün seçdiyiniz məhsulları səbətə əlavə edin və «Endirim kodunuz var? Onu bura daxil edin» deyən səbətə **MASTER10** unikal kodunu daxil edin. Əgər səbətinizdə olan məhsullar kodla mövcuddursa, ümumi sifarişinizdən 10% çıxılacaqdır.
4. Bu təklifə uyğun olması üçün tələb olunan minimum xərc yoxdur
5. Talon kodlarından hər hansı digər talon kodları, endirimləri, təklifləri və ya endirimdə olan əşyalarla birlikdə istifadə etmək olmaz və istisnalar tətbiq olunur.
6. TheHut.com qaytarma siyasəti ilə bağlı məlumat üçün daxil olun:
<https://www.thehut.com/articles/returns-policy.list>
7. Tam satış şərtləri və qaydalarına burada baxa bilərsiniz:
<https://www.thehut.com/articles/terms-and-conditions.list>

İstisnalar

TheHut.com-da olan aşağıdakı məhsullar sayt üzrə endirim kodlarına daxil edilməyib: <https://www.thehut.com/articles/exclusions-list.list>.

Qeyd edək ki, bu istisna dəyişə bilər.





Programın təsviri

Avropanın 22 000-dən çox məhsulunu daşıyan bir nömrəli onlayn yüksək keyfiyyətli kosmetik vasitələr təchizatçısı MAC, Kérastase və Yves Saint Laurent daxil olmaqla, aparıcı brendləri özündə cəmləşdirib, bütün gözəllik ehtiyaclarınızı ödəmək üçün bir yerdır.

660-dan çox yüksək keyfiyyətli brendlər portfeli ilə lookfantastic sizə özünüzü fantastik hiss etmək, olmaq və görünməyə kömək etmək üçün gözəllik markalarının ən geniş seçimini təklif edir. Yüksək keyfiyyətli kosmetik vasitələrə müraciəti genişləndirməklə və bütün dünya üzrə kişilər və qadınların imkanlarını artırmaqla onlayn gözəllik dinamikasına rəhbərlik edir.

- lookfantastic <https://www.lookfantastic.com/> sahifəsində edilən onlayn alış-veriş üçün 20% endirim təklif edir
- Minimum xərc yoxdur və təklif qlobal miqyasda edilən bütün onlayn sifarişlər üçün mövcuddur

Hər hansı başqa kod təklifi ilə birgə istifadə oluna bilməz. İstisnalar tətbiq olunur – aşağıdakı məhsullar bu kampaniyaya aid deyil:

İstisnalar: <https://www.lookfantastic.com/offers/full-exclusions.list>



Etibarlılıq müddəti:

2020-ci ilin 31 dekabrına kimi etibarlıdır



Kart sahibinin uyğunluğu:

Prepaid, Debit, Maestro, Standard, Gold, Platinum, World, World Black Edition, World Elite və Business kartı sahibləri



Təklifin əlçatanlığı

Qlobal miqyasda edilən onlayn sifarişlərə şamil olunur (sağdakı URL-də istisnalara baxın)



Bazarın uyğunluğu:

Avropada yaşayan və kartları olan kart sahibləri üçün əlçatandır



Kart sahibləri təklifi necə aktivləşdirir:

Kart sahibləri onlayn şəkildə Lookfantastic-də alış-veriş edir təklifi almaq üçün sifariş bitirən zaman **MASTER20** kodunu daxil edir



Şərtlər və qaydalar

Tam təfərrüatlar və əməl olunmalı şərtlər və qaydalar

Əsas şərtlər

1. eCommerce veb saytına buradan daxil ola bilərsiniz:
<https://www.lookfantastic.com/>
2. Təklif 2020-ci ilin 31 dekabrına kimi etibarlıdır
3. Təklifi aktivləşdirmək üçün seçdiyiniz məhsulları səbətə əlavə edin və «Endirim kodunuz var? Onu bura daxil edin» deyən səbətə **MASTER10** unikal kodunu daxil edin. Əgər səbətinizdə olan məhsullar kodla mövcuddursa, ümumi sifarişinizdən 20% çıxılacaqdır.
4. Bu təklifə uyğun olması üçün tələb olunan minimum xərc yoxdur
5. Talon kodlarından hər hansı digər talon kodları, endirimləri, təklifləri və ya endirimdə olan əşyalarla birlikdə istifadə etmək olmaz.
6. lookfantastic qaytarma siyasəti ilə bağlı məlumat üçün daxil olun:
<https://www.lookfantastic.com/info/refunds-returns.list>
7. Tam satış şərtləri və qaydalarına burada baxa bilərsiniz:
<https://www.lookfantastic.com/info/terms-conditions.list>

İstisnalar

lookfantastic-da aşağıdakı məhsullar saytdakı endirim kodlarına daxil edilmir:
<https://www.lookfantastic.com/offers/full-exclusions.list>



ZAVVI®

The Home of Pop Culture

SHOP NOW



Programın təsviri

Zavvi film, TV, musiqi və komiks mədəniyyətinin qovuşduğu yerdir. Pop mədəniyyətini bütün izzəti ilə qeyd edən Zavvi çox sayda rəsmi lisenziyalı geyim, kolleksiya əşyaları və ən son film və televiziya buraxılışlarına malikdir.

Ulduz müharibələri və Harri Potterdən tutmuş Möcüzə və Taxt-tac oyunlarına qədər bütün sevdiyiniz franşizaları alın və başqa heç yerdə tapa bilmədiyiniz fantastik eksklüziv məhsullar tapın. Zavvi pop mədəniyyətinin ürəyi və evidir.

- Zavvi <https://www.zavvi.com/> səhifəsində onlayn edilən alış-verişə görə 10% endirim təklif edir
- Minimum xərc yoxdur və təklif global miqyasda edilən bütün onlayn sifarişlər üçün mövcuddur

İstisnalar: Bütün sayt üzrə endirimlər Elektrik avadanlıqlar, Optik disk paketləri və xüsusi təkliflərdə olan məhsullara aid edilmir



Etibarlılıq müddəti:

2020-ci ilin 31 dekabrına qədər etibarlıdır



Kart sahibinin uyğunluğu:

Prepaid, Debit, Maestro, Standard, Gold, Platinum, World, World Black Edition, World Elite və Business kartı sahibləri



Təklifin əlçatanlığı:

Qlobal miqyasda edilən onlayn sifarişlərə şamil olunur (sağda istisna kateqoriyalarına baxın)



Bazarın uyğunluğu:

Avropada yaşayan və kartları olan kart sahibləri üçün əlçatandır



Kart sahibləri təklifi necə aktivləşdirir:

Kart sahibləri onlayn şəkildə zavvi.com-da alış-veriş edir və təklifi almaq üçün sifarişi bitirən zaman **MCP10** kodunu daxil edir



Şərtlər və qaydalar

Tam təfərrüatlar və əməl olunmalı şərtlər və qaydalar

Əsas şərtlər


1. eCommerce veb saytına buradan daxil ola bilərsiniz: <https://www.zavvi.com/>
2. Təklif 2020-ci ilin 31 dekabrına kimi etibarlıdır
3. Təklifi aktivləşdirmək üçün seçdiyiniz məhsulları səbətə əlavə edin və «Endirim kodunuz var? Onu bura daxil edin» deyən səbətə **MCP10** unikal kodunu daxil edin. Əgər səbətinizdə olan məhsullar kodla mövcuddursa, ümumi sifarişinizdən 10% çıxılacaqdır.
4. Bu təklifə uyğun olması üçün tələb olunan minimum xərc yoxdur
5. Vauçer kodlarından hər hansı digər vauçerkodları və ya təklifləri ilə birlikdə istifadə etmək olmaz. Açıq şəkildə başqa bir hal qeyd olunmazsa, bütün endirim kodları/təklifləri 1% endirim üçün £1-ə bərabər maksimum endirim qiyməti ilə tənzimlənir (məsələn: 10% endirim kodu £10 dəyərində maksimum endirim deməkdir, 20% endirim £20 dəyərində maksimum endirim deməkdir və s.).
6. Zavvi qaytarma siyasəti ilə bağlı məlumat üçün daxil olun: <https://www.zavvi.com/articles/returns-policy.list>
7. Tam satış şərtləri və qaydalarına burada baxa bilərsiniz: <https://www.zavvi.com/articles/terms-conditions.list>

İstisnalar

Başqa hal göstərilməzsə, bütün sayt üzrə etibarlı olan endirim kodlarına aşağıdakılar daxil deyil:

- Elektrik avadanlıqlar.
- Optik disk paketləri
- Xüsusi təkliflərdə olan məhsullar.

Minimum xərc olmadan 35% endirim



Proqramın təsviri

Myprotein Avropanın 1 nömrəli aparıcı idman qidası markasıdır. 70-dən çox ölkədə fəaliyyət göstərərək, onlar əlavələr, protein tozları, vitaminlər və yüksək proteinli qidalar və qəlyanaltılar da daxil olmaqla, keyfiyyətli məhsullar və idman geyimləri istehsal edir və təqdim edir.



Etibarlılıq müddəti:

2020-ci ilin 31 dekabrına kimi etibarlıdır



Kart sahibinin uyğunluğu:

Prepaid, Debit, Maestro, Standard, Gold, Platinum, World, World Black Edition, World Elite və Business kartı sahibləri



Təklifin əlçatanlığı:

Qlobal miqyasda edilən onlayn sifarişlərə şamil olunur (sağdakı URL-də istisnalara baxın)



Bazarın uyğunluğu:

Avropada yaşayan və kartları olan kart sahibləri üçün əlçatandır



Kart sahibləri təklifi necə aktivləşdirir:

Kart sahibləri Myprotein.com-da alış-veriş edir və təklifi almaq üçün sifarişi bitirdiyi zaman **MYPMC** kodunu daxil edir

2004-cü ildə təsis edilən Myprotein şirkəti bazarda ən yaxşı qiymətlərlə 2000-dən artıq məhsul təklif edir. Onlar hər gün məqsədlərinə çatmaq üçün insanları lazımi enerji ilə təmin edərək onların fitnes potensiallarını reallaşdırmaq üçün hər yaşda və qabiliyyətdə olan insanları ruhlandırmağa çalışırlar. Təcrübəsindən və həyat tərzindən asılı olmayaraq, onlar hamı üçün yüksək keyfiyyətli qidalar təklif edirlər - müxtəlif vegetarian, vegan, süd olmayan və qlütensiz seçimlər.

- Myprotein <https://www.myprotein.com> sahifəsində onlayn edilən alış-veriş üçün 35% endirim təklif edir
- Minimum xərc yoxdur və təklif qlobal miqyasda edilən bütün onlayn sifarişlər üçün mövcuddur

İstisnalar: <https://www.myprotein.com/all-offers/exclusions.list>



Şərtlər və qaydalar

Tam təfərrüatlar və əməl olunmalı şərtlər və qaydalar

Əsas şərtlər

1. eCommerce veb saytına buradan daxil ola bilərsiniz:
<https://www.myprotein.com>
2. Təklif 2020-ci ilin 31 dekabrına kimi etibarlıdır
3. Təklifi aktivləşdirmək üçün **MYPMC** unikal kodunu səbətə daxil edin
4. Bu təklifə uyğun olması üçün tələb olunan minimum xərc yoxdur
5. Talon kodlarından hər hansı digər talon kodları, endirimləri və təklifləri ilə birlikdə istifadə etmək olmaz
6. Myprotein qaytarma siyasəti ilə bağlı məlumat üçün daxil olun:
<https://www.myprotein.com/customer-services/returns-policy.list>
7. Tam satış şərtləri və qaydalarına burada baxa bilərsiniz:
<https://www.myprotein.com/customer-services/terms-and-conditions.list>

İstisnalar

Myprotein-də aşağıdakı məhsullar saytdakı endirim kodlarına daxil edilməyib: <https://www.myprotein.com/all-offers/exclusions.list>



IWOOT™

Minimum xərc olmadan 15% endirim



Etibarlılıq müddəti:

2020-ci ilin 31 dekabrına kimi



Kart sahibinin uyğunluğu:

Prepaid, Debit, Maestro, Standard, Gold, Platinum, World, World Black Edition, World Elite və Business kartı sahibləri



Təklifin əlçatanlığı:

Qlobal miqyasda edilən onlayn sifarişlərə şamil olunur (sağda qeyd olunan istisnalara baxın)



Bazarın uyğunluğu:

Avropada yaşayan və kartları olan kart sahibləri üçün əlçatandır



Kart sahibləri təklifi necə aktivləşdirir:

Kart sahibləri IWOOT.com-da onlayn alış-veriş edir və təklifi almaq üçün sifarişi bitirən zaman **PRIVILEGE15** kodunu daxil edir



Proqramın təsviri

IWOOT = Mən onlardan birini istəyirəm adlı mağaza əcaib hədiyyələr, qacetlər, oyuncaqlar, geyim və ev avadanlıqları üzrə ixtisaslaşmış aparıcı onlayn hədiyyə satışı şirkətidir.

2000-ci ildə təsis edilmiş IWOOT fərqli nəşə tapmaq üçün yerdir. Kimsə üçün bir xüsusi hədiyyə axtarırsınızsa, Mən Onlardan Birini İstəyirəm adlı onlayn bölmədə seçimlər içində itib-batacaqsınız. Analar Günü və ya bir toy üçün hədiyyə axtarırsınızsa və ya qarşı tərəfə heç vaxt unutmayacağı bir təcrübə günü yaşatmaq istəyirsinizsə, siz hansı hadisə münasibətilə hədiyyə üçün silsiləyə baxa bilərsiniz.

- IWOOT www.iwantoneofthose.com/ səhifəsində onlayn edilən alış-veriş üçün 15% endirim təklif edir
- Minimum xərc yoxdur və təklif qlobal miqyasda edilən bütün onlayn sifarişlər üçün mövcuddur

İstisnalar: Bütün IWOOT talon kodlarına LEGO, Playmobil, Konsollar, Electron avadanlıqlar, iPad-lər, BÜTÜN təcrübə günləri, Kompüter və əyləncə məhsulları və endirimdə olan seçilmiş əşyalar daxil deyil



Şərtlər və qaydalar

Tam təfərrüatlar və əməl olunmalı şərtlər və qaydalar



IWOOT™ Şərtlər və qaydalar

Əsas şərtlər

1. eCommerce veb saytına buradan daxil ola bilərsiniz:
<https://www.iwantoneofthose.com/>
2. Təklif 2020-ci ilin 31 dekabrına kimi etibarlıdır
3. Təklifi aktivləşdirmək üçün sadəcə olaraq sifariş bitirən zaman **PRIVILEGE15** kodunu daxil edin və endirim əlavə olunacaqdır.
4. Bu təklifə uyğun olması üçün tələb olunan minimum xərc yoxdur
5. Talon kodlarından hər hansı digər talon kodları və ya təklifləri ilə birlikdə istifadə etmək olmaz. Açıq şəkildə başqa bir hal qeyd olunmazsa, bütün endirim kodları/təklifləri 1% endirim üçün £1-ə bərabər maksimum endirim qiyməti ilə tənzimlənir (məsələn: 10% endirim kodu £10 dəyərində maksimum endirim deməkdir, 20% endirim £20 dəyərində maksimum endirim deməkdir və s.).
6. Zaman keçdikcə və öz səlahiyyəti çərçivəsində IWOOT bəzi kampaniyalar üçün bu kapitalı artırma və ya azalda bilər.
7. IWOOT qaytarma siyasəti ilə bağlı məlumat üçün daxil olun:
<https://www.iwantoneofthose.com/help/returns-policy.list>
8. Tam satış şərtləri və qaydalarına burada baxa bilərsiniz:
<https://www.iwantoneofthose.com/help/terms-conditions.list>

İstisnalar

All IWOOT talon kodlarına LEGO, Playmobil, Konsollar, Electron avadanlıqlar, iPad-lər, BÜTÜN təcrübə günləri, Kompüter və əyləncə məhsulları və endirimdə olan seçilmiş əşyalar daxil deyil

Bu təklif endirimdə olan seçilmiş əşyalara aid edilmir.



allsole Minimum xərc olmadan 10% endirim



Etibarlılıq müddəti:

2020-ci ilin 31 dekabrına kimi etibarlıdır



Kart sahibinin uyğunluğu:

Prepaid, Debit, Maestro, Standard, Gold, Platinum, World, World Black Edition, World Elite və Business kartı sahibləri



Təklifin əlçatanlığı:

Qlobal miqyasda edilən onlayn sifarişlərə şamil olunur (sağda verilən istisnalara baxın)



Bazarın uyğunluğu:

Avropada yaşayan və kartları olan kart sahibləri üçün əlçatandır



Kart sahibləri təklifi necə aktivləşdirir:

Kart sahibləri allsole.com-da onlayn alış-veriş edir və təklifi almaq üçün sifarişi bitirən zaman **MC10** kodunu daxil edirlər



Programın təsviri

AllSole.com kişilər, qadınlar və uşaqlar üçün ayaqqabı nümayişi kolleksiyaları üçün onlayn məkanır. Ən son hamı üçün gərək olan krossovkalardan tutmuş orijinal dabanlı ayaqqabılara kimi AllSole hər bir hadisə üçün müxtəlif ayaqqabılar təqdim edir. 150-dən çox ölkəyə çatdırma xidmətini həyata keçirən AllSole Ted Baker, Converse, Vans, Dr.Martens və s. daxil olmaqla aparıcı markalarla işləyir.

- AllSole, Allsole.com sahifəsində onlayn edilən alış-veriş üçün 10% endirim təklif edir
- Minimum xərc yoxdur və təklif qlobal miqyasda edilən bütün onlayn sifarişlər üçün mövcuddur

İstisnalar: Bütün Hugo Boss ayaqqabıları



Şərtlər və qaydalar

Tam təfərrüatlar və əməl olunmalı şərtlər və qaydalar



Əsas şərtlər

1. eCommerce veb saytına buradan daxil ola bilərsiniz:
<https://www.allsole.com/>
2. Təklif 2020-ci ilin 31 dekabrına kimi etibarlıdır
3. Təklifi aktivləşdirmək üçün seçdiyiniz məhsulları səbətə əlavə edin və «Endirim kodunuz var? Onu bura daxil edin» deyən səbətə **MCP10** unikal kodunu daxil edin. Əgər səbətinizdə olan məhsullar kodla mövcuddursa, ümumi sifarişinizdən 10% çıxılacaqdır.
4. Bu təklifə uyğun olması üçün tələb olunan minimum xərc yoxdur
5. 10% endirim saytda yalnız bütün endirimsiz ayaqqabılara aid edilir, endirimdən hər hansı başqa kampaniya, talon və ya endirimdə olan ayaqqabılarla birgə istifadə oluna bilməz
6. AllSole istənilən vaxt bu şərtlər və qaydaları dəyişdirmək hüququnu qoruyub saxlayır
7. All Sole qaytarma siyasəti ilə bağlı məlumat üçün daxil olun:
<https://www.allsole.com/articles/returns.list>
8. Tam satış şərtləri və qaydalarına burada baxa bilərsiniz:
<https://www.allsole.com/articles/terms-and-conditions.list>

İstisnalar

Bu təklif hər hansı Hugo Boss ayaqqabısına aid edilmir, istisnalarla burada tanış ola bilərsiniz: <https://www.allsole.com/articles/exclusions-list.list>



MANKIND Minimum xərc olmadan 20% endirim



Programın təsviri

Mankind müasir kişilər üçün nəzərdə tutulub; özünə qulluq etməkdən və hətta bunu göstərməkdən çəkinməyən kişilər. Mankind yüksək keyfiyyətli saç formullarından tutmuş ən yaxşı dəriyə qulluq məhsullarına qədər bütün baxım ehtiyaclarınızı təmin edir.

Mankind vanna otağınızı və ya yataq otağınızda ki masanızı dəriyə qulluq, saç baxımı və saqqal baxımı məhsulları ilə doldurmaq üçün mükəmməl yoldur.

- Mankind <https://www.mankind.co.uk/> sahifəsində onlayn edilən alış-veriş üçün 20% endirim təklif edir
- Minimum xərc yoxdur və təklif global miqyasda edilən bütün onlayn sifarişlər üçün mövcuddur

Hər hansı başqa kod təklifi ilə birlikdə istifadə oluna bilməz. İstisnalar tətbiq olunur – aşağıdakı məhsullar bu kampaniyaya aid deyil:

İstisnalar: <https://www.mankind.co.uk/excluded-brands/limited.list>



Etibarlılıq müddəti:

2020-ci ilin 31 dekabrına kimi etibarlıdır



Kart sahibinin uyğunluğu:

Prepaid, Debit, Maestro, Standard, Gold, Platinum, World, World Black Edition, World Elite və Business kartı sahibləri



Təklifin əlçatanlığı:

Qlobal miqyasda edilən onlayn sifarişlərə şamil olunur (sağdakı URL-də istisnalara baxın)



Bazarın uyğunluğu:

Avropada yaşayan və kartları olan kart sahibləri üçün əlçatandır



Kart sahibləri təklifi necə aktivləşdirir:

Kart sahibləri Mankind-da onlayn alış-veriş edir və təklifi almaq üçün sifarişi bitirən zaman **MASTER20** kodunu daxil edir



Şərtlər və qaydalar

Tam təfərrüatlar və əməl olunmalı şərtlər və qaydalar



MANKIND Şərtlər və qaydalar

Əsas şərtlər

1. eCommerce veb saytına buradan daxil ola bilərsiniz:
<https://www.mankind.co.uk/>
2. Təklif 2020-ci ilin 31 dekabrına kimi etibarlıdır
3. Təklifi aktivləşdirmək üçün seçdiyiniz məhsulları səbətə əlavə edin və «Endirim kodunuz var? Onu bura daxil edin» deyən səbətə **MASTER20** unikal kodunu daxil edin. Əgər səbətinizdə olan məhsullar kodla mövcuddursa, ümumi sifarişinizdən 20% çıxılacaqdır
4. Bu təklifə uyğun olması üçün tələb olunan minimum xərc yoxdur
5. Talon kodlarından hər hansı başqa talon kodları, endirimlər, təkliflər və ya endirimdə olan əşyalarla birgə istifadə oluna bilməz.
6. Mankind qaytarma siyasəti ilə bağlı məlumat üçün daxil olun:
<https://www.mankind.co.uk/info/refunds-returns.list>
7. Tam satış şərtləri və qaydalarına burada baxa bilərsiniz:
<https://www.mankind.co.uk/info/terms-conditions.list>

İstisnalar

Mankind-da olan aşağıdakı məhsullar endirimə daxil deyil:
<https://www.mankind.co.uk/excluded-brands/limited.list>



QISA Şərtlər və qaydalar: Səyahət təklifləri

AVIS®

Təklif 1:

Yalnız Mastercard Gold, Platinum, World və Business Kredit kartları. Mövcud olub-olmamaqla tənzimlənir. Endirimlər fərqlidir, qeydiyyat tələb olunur. 31/12/20 tarixində bitir. Tam Şərtlər və qaydalar [burada](#).

Təklif 2:

Yalnız World Black və Elite Kredit Kartları. Mövcud olub-olmamaqla tənzimlənir. Endirimlər fərqlidir, qeydiyyat tələb olunur. 31/12/20 tarixində bitir. Tam Şərtlər və qaydalar [burada](#).

Bütün Mastercard kartları tətbiq olunur. Yalnız kampaniyada iştirak edən qəsəbələr. Endirimlər fərqlidir. Başqa təkliflərlə birgə istifadə oluna bilməz. 31/12/20 tarixində bitir. Tam Şərtlər və qaydalar [burada](#).

Təklif 1 və 2: 18+ Mastercard kartı sahibləri. Yalnız ziyarət günü etibarlıdır. Grup miqyası ilə bağlı məhdudiyyətlər tətbiq olunur. 30/04/23 tarixində bitir. Tam Şərtlər və qaydalar [burada](#). [KEÇİD]

Yalnız 25+ Mastercard Business və Premium Kredit kartı sahibləri. 1-28 gün ərzində olan icarələr üçün. Tariflər fərqlidir. Mövcud olub-olmamaqla tənzimlənir. 31/12/20 tarixində bitir. Tam Şərtlər və qaydalar [burada](#). [KEÇİD]

Bütün Mastercard kartları tətbiq olunur. Yalnız onlayn bronlar. Başqa təkliflərlə birgə istifadə oluna bilməz. 31/12/20 tarixində bitir. Tam Şərtlər və qaydalar [burada](#). [KEÇİD]

Yalnız Mastercard World, World Black Edition və World Elite kartı. Mövcud olub-olmamaqla tənzimlənir. Birinci Sınıf, Biznes Sınıfı və ya buna oxşar bilet növləri olmalıdır. Başqa təkliflərlə birgə istifadə oluna bilməz. 31/12/20 tarixində bitir. Tam Şərtlər və qaydalar [burada](#). [KEÇİD]

Hertz

Təklif 1: Yalnız 23+ Mastercard Debit (yalnız öncədən ödəmə bronları) və Standard kartı sahibləri. Mövcud olub-olmamaqla tənzimlənir. Endirimlər fərqlidir. İstisnalar tətbiq olunur. 31/12/20 tarixində bitir. Tam Şərtlər və qaydalar [burada](#).

Təklif 2: Yalnız Mastercard Gold, Platinum, World, World Black Edition, World Elite, Business kartı. Yalnız yeni qeydiyyatlar. Endirimlər fərqlidir. 31/12/20 tarixində bitir. Tam Şərtlər və qaydalar [burada](#). [KEÇİD]

Hotels.com

Yalnız bütün Mastercard kartları tətbiq olunur. Yalnız kampaniyada iştirak edən otellər. 31/03/20 tarixində bitir. 31/07/20 tarixinə kimi qonaqlamalar üçün etibarlıdır. Başqa təkliflərlə birgə istifadə oluna bilməz. İstisnalar tətbiq olunur. Tam Şərtlər və qaydalar [burada](#).

Oberoi
HOTELS & RESORTS

Yalnız World Elite kartı. Təklif Ən Yaxşı Mövcud Tariflər, o cümlədən yalnız kampaniyada iştirak edən otellərdə səhər yeməyi otaqlarına tətbiq olunur. 30/09/21 tarixində bitir. Təklif 31/12/21 tarixinə kimi qonaqlamalar üçün etibarlıdır. Tam Şərtlər və qaydalar [burada](#).

enterprise

Heathrow Express

Heathrow

Standart təklif:

Yalnız Mastercard Prepaid, Maestro, Debit, Standard və Gold kartı. Yalnız kampaniyada iştirak edən otellər. Mövcud olub-olmamaqla tənzimlənir. 31/03/21 tarixində bitir. Tam Şərtlər və qaydalar [burada](#).

Premium təklif:

Yalnız Mastercard Platinum, World, World Black və World Elite kartı. Yalnız kampaniyada iştirak edən otellər. Mövcud olub-olmamaqla tənzimlənir. 31/03/21 tarixində bitir. Tam şərtlər və qaydalar [burada](#).

← ƏSAS MENYUYA QAYITMAQ →

QISA Şərtlər və qaydalar: E-ticarət Təklifləri

allsole

Bütün Mastercard kartları tətbiq olunur. Yalnız endirimsiz məhsullar. Başqa təkliflərlə birgə istifadə oluna bilməz. İstisnalar tətbiq olunur. 31/12/20 tarixində bitir. Tam Şərtlər və qaydalar [KEÇİD]

FARFETCH

Mastercard Gold, Platinum, World, World Black Edition, World Elite və Business kartı. Yalnız seçilmiş brendlər. Endirimsiz məhsullar, minimum xərc tələb olunur. Ölkə istisnaları tətbiq olunur. 31/12/20 tarixində bitir. Tam Şərtlər və qaydalar [KEÇİD]

IWOOT™

Bütün Mastercard kartları tətbiq olunur. Başqa təkliflərlə birgə istifadə oluna bilməz. £10 məbləğinə qədər endirim. İstisnalar tətbiq olunur. 31/12/20 tarixində bitir. Tam Şərtlər və qaydalar [KEÇİD]

lookfantastic

Bütün Mastercard kartları tətbiq olunur. Başqa təkliflərlə birgə istifadə oluna bilməz. İstisnalar tətbiq olunur. 31/12/20 tarixində bitir. Tam Şərtlər və qaydalar [KEÇİD]

MANKIND

Bütün Mastercard kartları tətbiq olunur. Başqa təkliflərlə birgə istifadə oluna bilməz. İstisnalar tətbiq olunur. 31/12/20 tarixində bitir. Tam Şərtlər və qaydalar [KEÇİD]

MYPROTEIN
FUEL YOUR AMBITION

THE HUT™

YOOX
SHOP FASHION / DESIGN+ART

zavvi

Bütün Mastercard kartları tətbiq olunur. Başqa təkliflərlə birgə istifadə oluna bilməz. 31/12/20 tarixində bitir. İstisnalar tətbiq olunur. Tam Şərtlər və qaydalar [KEÇİD]

Bütün Mastercard kartları tətbiq olunur. Başqa təkliflərlə birgə istifadə oluna bilməz. İstisnalar tətbiq olunur. 31/12/20 tarixində bitir. Tam Şərtlər və qaydalar [KEÇİD]

Bütün Mastercard kartları tətbiq olunur. Qeydiyyat tələb olunur. Yalnız endirimsiz məhsullar. İstisnalar tətbiq olunur. Maksimum 5 dəfə. Başqa təkliflərlə birgə istifadə oluna bilməz. İtaliyada məhdudiyyətlər tətbiq olunur, təklif Rusiyada mövcud deyil. 31/12/20 tarixində bitir. Tam Şərtlər və qaydalar [KEÇİD]

Bütün Mastercard kartları tətbiq olunur. Başqa təkliflərlə birgə istifadə oluna bilməz. £10 məbləğinə qədər endirim. İstisnalar tətbiq olunur. 31/12/20 tarixində bitir. Tam Şərtlər və qaydalar [KEÇİD]





Ətraflı məlumat

Bu Portfeldə verilən hər hansı təfərrüatlarla bağlı ətraflı məlumata ehtiyacınız olarsa, yaxud bu təkliflərdən istifadə edərkən sizə hər hansı yardım lazım olarsa, bütün sorğular üçün aşağıdakı şəxslərlə əlaqə saxlayın:

Tony Temple Tərəfdaşlıqlar üzrə Direktor

Katie Skilton Tərəfdaşlıqlar üzrə Hesab Meneceri

mastercard.privileges@biggroup.co.uk

Surətini bu ünvana göndərməyiniz xahiş olunur:

Nika Afanaseva Avropa Marketingi üzrə Menecer, Ticarət vasitəçisi və Tərəfdaş

Nika.Afanaseva@mastercard.com

